




1918


AZƏRBAYCAN QIRĞINLARI
ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ



HEYDƏR ƏLİYEV
MƏRKƏZİ

1918

AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ



Bakı-2013

TS(2A)7,01146

Solmaz Rüstəmova-Tohidı.

"1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə"

Bakı, 2013, 168 s. şəkillərlə.

"Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri" seriyasından olan bu kitab-albom
yeni sənədlər əlavə olunmaqla Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yenidən nəşr olunur.

ISBN 978-9952-483-26-0

© Solmaz Rüstəmova-Tohidı.
© Heydər Əliyev Mərkəzi.

Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən siyasi düşmənlərimizə bənzəyə bilmərik və bənzəmək istəmirik. Biz təmkin və soyuqqanlıqla, haqlı olduğumuzu tam dərk edərək təmiz vicdanla öz məqsədimizə doğru gedirik və inanırıq ki, ətrafımızda olan bütün xalqlara münasibətdə bizim loyallığımız, səmimiyyimiz və sadəliyimiz kin və egoist ehtirasların gözlərini gerçəkliyə qapamadığı hər kəs tərəfindən nəhayət ki, etiraf olunacaq və qiymətləndiriləcək.

Fakt göz qabağındadır. Kim istəyirsa yoxlaya bilər.

*"Azərbaycan" qəzeti,
8 dekabr 1918-ci il*

Bu kitab-albom I Dünya müharibəsi başlanandan bütün Cənubi Qafqaz ərazisində müsəlman əhalisinə və onun mülkiyyətinə qarşı həyata keçirilmiş zorakılıq, qırğın və soyğunluq faktlarının araşdırılması məqsədilə 1918-ci il 15 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış Fövqələdə Təhqiqat Komissiyasının (FTK) sənədlər silsiləsinə daxildir. Bu topluya 1918-ci il mart-iyul aylarında azgınlaşmış erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı şəhərləri və Şamaxı, Göyçay, Cavad qəzalarının kəndlərində törajdılmış talanların faciəli nəticələri – on minlərlə dinc azərbaycanlı əhalinin qətlə yetirilmesi, azərbaycanlılara məxsus memarlıq abidələri, məscidlər, yaşayış məhəllələri, kəndlər, sənaye müəssisələri, məktəblər, xəstəxanalar və s. mülki, sosial və ticarət obyektlərinin mahv edilməsini əks etdirən sənədlər və nadir fotosəkillər daxil olmuşdur. FTK tərəfindən hazırlanmış və toplanmış bu sənədlərin bir hissəsi və 100-dən artıq fotosəkil 1919-cu ildə Fransaya – Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyatına göndərilmiş və orada bir çox xarici ölkələrin başçılarına təqdim edilmişdir. Respublikanın özündə bu şəkillər qalmamışdır və 90 ildən artıq bir müddətdə itmiş hesab edilirdi. 2011-ci ildə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidı tərəfindən xarici ölkələrin arxivlərində aşkar edilmiş 103 şəkil FTK-nin bilavasitə həmin şəkillərə aid sənədləri ilə birlikdə 2012-ci ildə AR Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə 3 dildə - rus, ingilis, türk – nəşr edilərək geniş ictimaiyyətə təqdim olunmuşdur. Hazırkı kitab-albom tərtibçi tərəfindən yeni tapılmış foto-şəkillər və sənədlər əlavə edilməklə Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yenidən naşr olunur.

1918

MÜNDƏRİCAT**TƏRTİBÇİDƏN**

8

Azərbaycan Hökumətinin Fövqələda Təhqiqat Komissiyasının yaradılması haqqında QƏRARLARI	17
---	----

ŞƏKILLƏR

seriya 1. "Bakıda erməni vəhşilikləri"	19
seriya 2. Bakı şəhəri	28
seriya 3. Şamaxı şəhəri və Şamaxı qəzasının kəndləri	
a) Şamaxı şəhəri	57
b) Şamaxı qəzasının kəndləri	106
seriya 4. Göyçay qəzası. Kürdəmir	133
seriya 5. Cavad qəzası	159

SƏNƏDLƏR

1. Fövqələda Təhqiqat Komissiyanın Bakıda çəkilmiş şəkilləri təsdiq edən protokolu	48
2. Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş üzrə Fövqələda Təhqiqat Komissiyanının üzvü A.Y.Klugenin Komissiyanın sadrına məruzəsi	49
3. Fövqələda Təhqiqat Komissiyanın Şamaxıda çəkilmiş şəkilləri təsdiq edən protokolları	103
4. Fövqələda Təhqiqat Komissiyanın Şamaxı qəzasının kəndlərində çəkilmiş şəkilləri təsdiq edən protokolları	123
5. Fövqələda Təhqiqat Komissiyanın sadrı Ə.Xasməmmədovun Şamaxı şəhərinin və Şamaxı qəzası kəndlərinin talan edilməsi və adı çəkilən şəhər və qazanın müsəlman əhalisine qarşı törədilmiş zorakılıqlara dair iş üzrə Ədliyyə Nazirinə məruzəsi	128
6. Fövqələda Təhqiqat Komissiyanın sadrı Ə.Xasməmmədovun Bakı quberniyası Göyçay qəzasının Kürdəmir, Qarabucaq, Ərab-Mehdiyə və b. kəndlərinin talan edilməsi və adı çəkilən kəndlərin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş üzrə Ədliyyə Nazirinə məruzəsi	157
7. Cavad qəzası Xocalı kənd sakini Süreyya Dadaş qızının mahkama-tibbi müayinəsinin protokolu	164
8. Fövqələda Təhqiqat Komissiyanın sadrı Ə.Xasməmmədovun Bakı quberniyası Cavad qəzasının kəndlərinin talan edilməsi və adı çəkilən qazanın müsəlman əhalisine qarşı törədilmiş zorakılıqlara dair iş üzrə Ədliyyə Nazirinə məruzəsi	165

MÜƏLLİFDƏN

1918-ci il. XX əsr Azərbaycan tarixində bu il, bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr - istər əlamətdar, istərsə də faciəli - baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir. Həmin hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 28 may 1918-ci il tarixi - Azərbaycanın dövlət müstəqiliyyinin elan edilməsidir. Sonrakı mühüm tarixi hadisələr - 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi, 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə Hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması - bütün Şərqdə ilk demokratik kuruluşun və azərbaycanlıların ilk milli dövlətçiliyinin - Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının əsasını qoymuşdur.

Lakin 1918-ci ilin bu əlamətdar hadisələrindən əvvəl bütün Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilmiş və onun mövcudluğunu belə şübhə altında qoymuş digər mühüm qanlı hadisələr baş vermişdir. Bakı və Şamaxıda 1918-ci ilin mart hadisələri bu qanlı zəncirin başlanğıcı olmuşdur. Belə ki, bir neçə mart günləri ərzində Bakı və Şamaxı qəzalarının

şəhər və kəndlərinin dinc müsəlman - azərbaycanlı əhalisi bolşevik-dاشnak hərbi qüvvələri tərəfindən görünməmiş dəhşətli cəza aksiyalarına - öldürülmək, diri-diril yandırılmaq, əsir alınmaq, qarət edilmək - bir söz-lə, amansız qırğınlara, onların mülkiyyəti, eləcə də bütövlükdə şəhər və kəndlərin özləri iri miqyaslı talanlara və yanğınlara məruz qalmışdır.

Bakı və Şamaxıdan sonra 1918-ci ilin aprel-iyul aylarında Quba şəhəri və Quba qəzası kəndlərinin, Gəncə əhalisinin ətraf kəndlərinin müsəlman əhalisi, Göyçay, Ərəş, Cavad, Nuxa, Lənkəran, Zəngəzur, həmçinin Qarağış qəzalarının, demək olar ki, azərbaycanlılardan ibarət bütün yaşayış məntəqələrinin eyni aqıbət gözləyirdi.

Öz əzli torpaqlarında dinc yaşayan və müxtəlif tarixi dövrlərdə burada məskunlaşmış digər milli-dini qrupların nümayəndələri - erməni, yəhudи, ruslarla mehribən qonşuluq əlaqələri saxlayan azərbaycanlıların və Azərbaycanın müsəlman əhalisinin digər təmsilçiləri - ləzgilərin, tatların, kürdlərin günahı nə idi?

Bütün bu hadisələrin, şübhəsiz ki, dərin tarixi kökləri və səbəbləri var idi. Gülüstan (1813) və Türkmençay (1828) müqavilələri əsasında Rusiya İmperiyasının tərkibinə daxil edilmiş Azərbaycan torpaqlarının zəbt

edilməsini və onların yerli azərbaycanlı əhalidən təmizlənməsini nəzərdə tutan ümumerməni programının həyata keçirilməsinə bəlavasılıt bu tarixi hadisələrdən sonra başlanılmışdır. Çar I Nikolayın onlara maneəsiz olaraq İrandan və Türkiyədən köçmələrinə imkan verən sərəncamlarından istifadə edən ermənilər kütłəvi şəkildə Qafqazda, xüsusilə Naxçıvan, Qarabağ, İravan ərazilərində məskunlaşırlar. 1828-ci ilin martında iki keçmiş Azərbaycan xanlıqlarının – Naxçıvan və İravanın əraziləri rus hakimiyyəti tərəfindən "Erməni vilayəti" adı altında inzibati vahida birləşdirilir. Doğrudur, tezliklə, 1940-ci ilin aprel ayında "Erməni vilayəti" lağv olunsa da bu, ermənilərə azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi həmin əraziləri əzəli "erməni" torpaqları elan etmələrinə mane olmur. (1)

XIX əsrin sonlarından "Qnçak" və "Daşnakstut" erməni partiyalarının meydana gəlməsi ilə Osmanlı İmperiyası və Cənubi Qafqaz ərazilərində erməni təşkilatlarının Erməni dövlətinin yaradılmasına yönəlmış məqsədyönlü, yaxşı təşkil olunmuş siyasi-silahlı fəaliyyəti başlayır. Ermənilərin azərbaycanlılara qarşı ilk, artıq rəsmi və irimiqyaslı silahlı çıxışları 1905-1907-ci illərdə baş verir və iki xalqın qanlı qırğını ilə nəticələnir. Ümumi hesablamalara görə, tarixa "erməni-müsəlman qarşidurması" kimi düşmüş 1905-1907-ci illər hadisələrində Bakı, İravan və Yelizavetpol quberniyalarında 158 Azərbaycan və 128 erməni kəndi dağidlmış və müxtalif mənbələrə görə 3 mindən 10 minə qədər insan hələk olmuşdur. (2)

Lakin, ""Daşnakstut" kimi təşkilatı olmayan və plansız hərəkat edən" (3), pis silahlanmış və ibtidai hərbi hazırlığı belə olmayan azərbaycanlılar, bununla belə, o dövr bütün çətinliklərə baxmayaqaraq mütaşakkil erməni hərbi dəstələrinin hücumunu dəf etmiş və onlara layiqli müqavimət göstərə bilmişlər.

I Dünya müharibəsinin başlanması ilə, xüsusilə 1917-ci il Fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müharibədə iştirak edən dünya dövlətlərinin Qafqazdakı maraqları kəskinləşmiş və toqquş-

muşdur. Eyni zamanda, Qafqaz xalqları qarşısında öz siyasi-millî ideallarını və arzularını reallaşdırmaq üçün geniş imkanlar açılmışdır. Çoxillik məqsədyönlü işin yekunu olaraq erməni ideoloqları Qərb dövlətləri və Rusyanın Cənubi Qafqazın gələcəyinə dair planlarına "erməni dövlətçiliyi məsələsi"nin daxil edilməsinə nail olmuşdular. Gürcülərin də öz dövlətini yaratmaq hüququ mübahisə doğurmurdu. Bununla yanaşı, Cənubi Qafqazın ən çoxsaklı xalqı olan azərbaycanlılar Qərb dövlətlərinin və xüsusilə də neftlə ən zəngin Bakını ümumiyyətlə Azərbaycan şəhəri hesab etməyən Rusyanın siyasi qüvvələrinin diqqətinə belə layiq görülmürdülər.

Azərbaycanlılar üçün son dərəcə əlverişsiz olan bu şəraitdə azərbaycanlı əhali tərəfindən kifayət qədər dəstəklənən "Müsavat" partiyasının Qafqazın siyasi meydanına daxil olması istori sinfi mübarizə ideyasını təbliğ edən və keçmiş Rusiya İmperiyasının bütün ərazilərində, o cümlədən Qafqazda, hakimiyyəti əla keçirmək niyyətini gizlətməyən bolşevikləri, istərsə də regionda yaradılması fərziyyə edilən gələcək Ermənistən dövlətinin tərkibinə azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi tarixi Azərbaycan torpaqlarının daxil edilməsini nəzərdə tutan erməni millətçiləri son dərəcə narahat edirdi.

Hələ I Dünya müharibəsi davam etsə də və erməni millətçiləri Türkiyənin 7 vilayətinin ərazilərində "Böyük Ermənistan" yaratmaq xülyası ilə vidalaşmasalar da, artıq mövcud vəziyyətdə bu planların həyata keçirilməsinin xeyli çətinləşdiyini anlayırdılar. Məhz bu səbəb onları öz əsas fəaliyyətlərini həmin planlarının reallaşması üçün daha əlverişli şəraitin olduğu Cənubi Qafqaz ərazisinə keçirməyə sövq edir. 1918-ci ilin mart ayına kimi erməni hərbi birləşmələri artıq Cənubi Qafqazın cənub-qərbində – Qarsda, İravan və Yelizavetpol quberniyalarının bir neçə qəzalarında - Zəngəzurda, Göyçədə və bütün Qarabağda yerli dinc əhaliinin-azərbaycanlıların sixşdırılması, zorla qovulması və kütłəvi şəkildə

oldurulması yolu ilə hələ mövcud olmayan Erməni dövləti üçün əraziləri təmizləməyə müvəffəq olurlar. Rusiyada 1917-ci il bolşevik çevrilişindən sonra erməni və gürçü hərbi hissələri böyük təlaş içinde Qafqaz cəbhəsində qaćmağa başlayır və bu zaman rus ordusunun tərəfindən müvəqqəti zəbt edilmiş Türkiye vilayətlərinə köçmüş, bundan əvvəl isə həmişə türk torpaqlarında yaşamış yüz minlərlə erməni əhalisi də onlara birlikdə Qafqaza üz tutur. Burada onlar 1915-ci ildə Türkiye Osmanlı hökuməti tərəfindən ermənilərin cəbhəyani ərazilərdən köçürülməsi haqqında qanunun qəbul edilməsindən sonra göstərilən Azərbaycan ərazilərində məskunlaşmış erməni qaćınların sıralarına qarışırlar. Beləliklə, ümidişlik halına salınmış, qazəb və nifrat içinde çarpışan nəhəng erməni küləsi "Daşnakşütun"un silahlı dəstələrinin və cəbhədən qaćmış minlərlə erməni əsgərinin başçılığı ilə bütün kin və acığını yerli, silahsız, dinc müsəlman əhalisine yönəldərək, silahlı basqınlar, qətl və qarətlər törətməklə qısa müddət ərzində azərbaycanlı əhalinin bir hissəsini məhv etdi, qalanını isə doğma torpaqlarından didərgin saldı. Belə ki, 1917-ci ilin əvvəlindən başlayaraq 1918-ci il mart ayının ilk günündə, ermənilər yalnız İravan quberniyasında 197 Azərbaycan kəndini yer üzündən silmişlər. (4) Bu cəza əməliyyatları "Daşnakşütun"un həmin torpaqların azərbaycanlılardan təmizlənməsi və sonradan Cənubi Qafqaz ərazisinin Erməni dövlətliyiinin mərkəzinə çevrilməsi üzrə planlarının tərkib hissəsi idi. Məhz həmin dövrdə galəcək Erməni dövlətinin ərazi bünövrəsi qoyuldu. Lakin "dənizdən dənizə Böyük Ermənistən"ın taleyi şəhərlərdə, o cümlədən Bakıda həll olunurdu.

1918-ci il martın 29-da (17) əlli nəfərə yaxın Azərbaycan hərbi qulluqçusunu tərksiləh etməklə bolşeviklər və daşnaklar azərbaycanlıları cavab tədbirləri görməyə təhdit etdilər. Yaranmış qarşıdurmadan bəhanə kimi faydalanan birləşmiş silahlı qüvvələr – daşnak zabitlərinin başçılıq etdiyi, 70%-i erməni cəbhəçilərdən ibarət 6 minlik Bakı Sovetinin Qızıl Ordusu və "Daşnakşütun"un 3-4 minlik milli hissələri Bakının dinc azərbaycanlı əhalisindən qarşı əsl müharibəyə başladı. Nəticədə təkcə bir həftə ərzində 12 mindən artıq insan, əksəriyyətini dinc sakinlər, "fahla və minlərlə qadın, uşaq və silah tutu bilməyən yoxsullar" təşkil edən, əsas etibarilə, türk-müsəlman əhalisi vəhşicəsinə qətlə yetirildi. (6) Mart hadisələrinin 3

sında münasibətlər getdikcə daha da kəskinleşirdi. 1917-ci ilin noyabrında, Rusiyada bolşevik çevrilişindən dərhal sonra, S.Şaumyanın başçılıq etdiyi və yalnız Leninin Xalq Komissarları Sovetinə tabe olan Bakı Soveti özünü şəhərdə yeganə hakimiyət elan etmişdi. Bu qərara Bakının müxtəlif, o cümlədən, bolşeviklərin opponenti olan sol siyasi qüvvələr qarşı çıxmışdı. Lakin "Müsavat" partiyası və şəhərin yerli hakimiyəti – azərbaycanlı hüquqşunas Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi və çox-millətli Bakı cəmiyyətinin sağ qolunun təmsil olunduğu Bakı Duması bu məsələdə daha kəskin mövqə tuturdu.

"Müsavat"ın rəhbərliyi altında Azərbaycan milli qüvvələri bu zaman artıq Azərbaycana milli-ərazi muxtarıyyətinin verilməsini tələb edirdi. Bu isə yalnız sinfi ideyaları təbliğ edən bolşeviklər üçün deyil, tamamilə fərqli geosiyasi maraqlardan çıxış edən "Daşnakşütun" liderləri üçün də qəbul edilməz idi. Sonuncular, erməni Stepan Shaumyanın rəhbərlik etdiyi Bakı Fahla Deputatları Sovetində hakim mövqə tuturdular. Bu dövr "Daşnakşütun" erməni partiyası başda olmaqla, ultra-millətçi erməni qrupları və beynəlmiləli bolşeviklər ayrı-ayrı məslək və məqsədlər uğrunda mübarizə aparsalar da, Azərbaycanın milli qüvvələrini nəyin bahasına olursa-olsun zərərsizləşdirmək niyyəti onları bir araya gətirdi.

1918-ci il martın 29-da (17) əlli nəfərə yaxın Azərbaycan hərbi qulluqçusunu tərksiləh etməklə bolşeviklər və daşnaklar azərbaycanlıları cavab tədbirləri görməyə təhdit etdilər. Yaranmış qarşıdurmadan bəhanə kimi faydalanan birləşmiş silahlı qüvvələr – daşnak zabitlərinin başçılıq etdiyi, 70%-i erməni cəbhəçilərdən ibarət 6 minlik Bakı Sovetinin Qızıl Ordusu və "Daşnakşütun"un 3-4 minlik milli hissələri Bakının dinc azərbaycanlı əhalisindən qarşı əsl müharibəyə başladı. Nəticədə təkcə bir həftə ərzində 12 mindən artıq insan, əksəriyyətini dinc sakinlər, "fahla və minlərlə qadın, uşaq və silah tutu bilməyən yoxsullar" təşkil edən, əsas etibarilə, türk-müsəlman əhalisi vəhşicəsinə qətlə yetirildi. (6) Mart hadisələrinin 3

günü – martın 30-u axşamdan 2 aprelədək - şəhərdəki qırğın və talanlar xüsusilə kütləvi və irimiqyaslı xarakteri ilə fərqlənirdi.

Bakı menşeviklərinin qəzeti "Naş qolos" mart qırğıından sonra şəhərdəki vəziyyəti belə təsvir edirdi: "Hər tərəf meytitlərlə doludur – yanib kül olmuş, doğranmış, eybəcər hala salınmış... qalaq-qalaq və tək-tək, kişi, qadın və uşaq meytitləri. "Təzəpir" məscidi artilleriya atəşlərində güclü ziyən çəkmışdır... İbadətgahın təhqir edilməsi geniş kütłələrin qəlbini ağrıdır, ancaq meytitlər onları daha çox həyəcanlandırır... Patrul 6-cı polis sahəsinin həyatında 600-ə yaxın əsir müsəlman qadın və uşaqları tapdı, onları azad etdi və şəhərin müsəlman hissəsinə qədər müşayiət etdi... Geniş kütłələr qəzəb və nifratlı dolub-daşır, bu hissələr getdikcə qəzəblə intiqam hissənə çevrilir ki, onların qarşısını almaq elə də asan olmayıcaq...". (7)

Elə həmin günlərdə Şamaxı şəhəri və onun ətraf kəndləri yandırılaraq böyük məşələ çevrilmişdi ... (8) Sonra növbə Quba, Kürdəmir, Lənkəna çatdı... Büttövlükdə, 1918-ci ilin mart-iyun aylarında bolşevik-dəşnak dəstələri tərəfindən 30 minə yaxın dinc azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan isə bu cəza əməliyyatları nəticəsində evlərini tərk etməyə məcbur olaraq öz ölkəsində qaçqın vəziyyətinə düşmüşdür. (9) Yüzlərlə kənd, ayri-ayrı şəhərlərdə on minlərlə ev və bütün müsəlman mahəllələri, azərbaycanlıların sosial-mədəni və mənəvi mərkəzlərini təcəssüm edən onlara milli memarlıq abidəsi, məscidlər, müsəlmanlara məxsus olan məktəblər, xəstəxanalar, digər sənaye, mülki, ticarət obyektləri məhv edilmişdir.

Bütün bu hadisələrin arxasında bolşevik-erməni ittifaqının bütün regionlarda azərbaycanlıların sayını maksimum dərəcədə azaldaraq onları Qafqazda milli azlıq həddinə çatdırmaq və Azərbaycan torpaqlarını Rusiya, gələcək Ermenistan dövləti və qismən Gürcüstan arasında bölmək niyyəti durdurdu. (10)

Beləliklə, əslində söhbət Azərbaycanı dünyadan siyasi xəritəsindən sil-

məkdən gedirdi və yalnız Azərbaycan milli qüvvələrinin fədakarlığı bu cinayətkar planın reallaşmasına imkan vermədi. Bu məsələdə, 1918-ci ilin iyul-sentyabr aylarında Azərbaycan torpaqlarını azad edən və azərbaycanlı əhalini öz doğma yurdlarına qaytaran Qafqaz İsləm Ordusunun - Türk-Azərbaycan silahlı qüvvələrinin rolu danılmazdır.

Diqqətəlayiqdirdi ki, bütün bu vaxt ərzində dünya mətbuatı var səsi ilə ermənilərin Cənubi Qafqaz müsəlmanları tərəfindən "qırılmasından" danışındı ki, bu da azərbaycanlılardan fərqli olaraq, "əzabkeş" erməni xalqı haqqında böyük məharətlə və bacarıqla əfsanələr uyduran ermənilərin öz xidməti sayəsində mümkün olmuşdu. Təsadüfi deyil ki, 1918-1919-cu illərdə Cənubi Qafqazda cərəyan edən hadisələrin canlı şahidi olmuş ingilis jurnalisti Skotland-Liddell erməniləri "dünyanın ən yaxşı təbiığatçıları" adlandırdı. (11)

1918-ci ilin faciəli hadisələri haqqında tam məlumatla malik olan Azərbaycanın Ədliyyə naziri Xəlil bəy Xasməmmədov dərin kədər hiss-i ilə qeyd edirdi ki, azərbaycanlılar "bütün Avropada geniş əks-səda doğurmağı, dünya güclülərinin kandarlarını dağıtmağı və hətta, qəbul olunduğu kimi, Avropada özləri üçün, necə deyərlər, "yaxşı mətbuat" yaratmağı bacara bilmədilər..." və bunun səbəbini o, azərbaycanlıların siyasetdə tacribəsiz olması, "başqalarının, xüsusiələrə da onların bədxahalının əl atdıqları üssüllardan istifadə edə bilməməsi" ilə izah edirdi. (12)

Lakin Azərbaycan hökuməti həqiqətin beynəlxalq, ilk növbədə, Qərb ictimaiyyətinə çatdırılmasında o qədər də "bacarıqsız" olmadığını tezliklə sübut etdi.

Tiflisdən Gəncəyə köçən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyulun ortalarında, fəaliyyətə başlanmasından düz ay yarımla sonra respublikada baş verən hadisələrə, o cümlədən dinc azərbaycanlı əhaliyə qarşı tördənilən zoraklıqlı faktlarına münasibət bildirməyi zəruri saydı. Xarici İşlər Naziri Məmməd Həsən Hacınskinin məruzəsini dinləyən

Azərbaycan Hökuməti "Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq həllərinin təhqiq olunması üçün" Fövqaladə Təhqiqat Komissiyasının (FTK) yaradılması haqqında 1918-ci il 15 iyul tarixində qərar qəbul etdi. Mərəzədə xüsusi olaraq qeyd edildi ki, bu Komissiyanın yaradılmasına dərhal başlamaq lazımdır, "çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilmiş mömkün olan bir çox işləri - şəxslərin dindirilmesi, fotosəkillərin çəkiləsi və digər əşyayı-dəlillərin əldə edilməsi - sonradan görmək çatinlaşacakdır, hətta ola bilsin ki, qətiyyən mömkün olmayaçaqdır". Həmçinin qeyd olundur ki, Komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, alman, və təbii ki, türk dillərində) elan edilməli və geniş yayılmalıdır. FTK-nin sərdi vəzifəsinə tanınmış Azərbaycan hüquqşunesi Ələkbər bay Xasmammedov təyin edildi. 7 nəfərlik tərkibdə təsis edilmiş FTK-nin işinə tədrīcən Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri calb olundu. FTK-nin tərkibi çoxmillatlı olmuşla, əsasən polyak, rus, alman, Litva tatarı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan - peşəkar hüquqşunaslardan ibarət idi. Komissiya 1,5 il ərzində - 1918-ci ilin avqustundan 1919-cu ilin noyabrınadək - erməni millətçiləri tərafından müsəlman əhalisinin kütləvi suradına məhv edilməsini və ona külli miqdarda maddi ziyanın vurulmasını eks etdirən böyük həcmədə kompleks materialların toplanmasına müvəffəq oldu. FTK tərafından toplanmış istintaq materialları 36 cild və 3500 vərəq təşkil etməklə, Bakı, Şamaxı, Quba, Nuxa şəhərlərində, Bakı və Gəncənin ətraf ərazilərində, habelə Şamaxı, Quba, Cavad, Nuxa, Goyçay, Ərəş, Lənkəran qazalarında, Qarabağda, Zəngəzurda və Azərbaycanın digər rayonlarında ermənilərin törətdikləri dəhşətli cinayətləri sübut edirdi. (13)

FTK-nin fəaliyyətinin nəticələrinə görə dinc sakinlərə qarşı törədilmiş müxtəlif cinayətlərdə təqsirli bilinən 194 şəxs barədə cinayət işlərinin

qaldırılması haqqında 128 məruzə və qərar layihəsi hazırlanmışdı. 1919-cu il avqustun ortalarında Bakı və Şamaxı istintaq işləri üzrə, əsasən Bakıda erməni millətindən olan 24, Şamaxıda isə 100-ə yaxın şəxs həbs edilmişdi. Azərbaycanlılara divan tutulmasında təqsirli bilinən bəzi şəxslər isə o vaxtadək artıq Azərbaycanın hüdudlarını tərk edə bilmişdilər. (14)

Lakin, 1920-ci ilin əvvəlində baş verən və Azərbaycan Xalq Cümhuriyyəti üçün əlamətdar olan bir mühüm siyasi hadisə FTK-nin başlığı işa öz düzəlişini etdi. Yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqiliyinin de-faktō tanınması haqqında yekdil qərar verdi. Bu tarixi hadisə ilə əlaqədər 1920-ci il fevralın 9-da Azərbaycan Parlamenti "Əhaliyə baxış edilən imtiyazlar haqqında" qanun qəbul etdi. Bu amnistiya qanununa müvafiq olaraq, milli ədavat zəminində ciayat törətməsi bütün şəxslər təqib və cəzadan azad olundu, "Fövqaladə Təhqiqat Komissiyasının icraatında olan" bütün cinayət işlərinə isə həmişliklilik xitab verildi. (15)

Lakin, Komissiya üzvlərinin son dərəcə fədakar əməyi və dəqiq işi nəticəsində məsuliyyətə calb olunmuş azsaylı cinayətkarların azad olunmasına baxmayaraq, FTK-nin fəaliyyətinin əhəmiyyəti, şübhəsiz ki, tək hüquqi çərçivələrlə mahdudlaşmirdi. Ən əvvəl, erməni vəhşiliklərinin acisini yaşımış respublika əhalisi üçün FTK-nin işinən mənəvi-psixoloji əhəmiyyəti olduqca böyük idi. Komissiyanın özünün mövcudluğu və onun üzvlərinin camiyyətin müxtəlif təbəqələri ilə, sadə azərbaycanlılara təmasda olması xalqın haqq-ədalətin bərpə edilməsinə inamını qaytarmış, onun yeganə qanuni hakimiyət olan Azərbaycan Hökumətinə etimadını möhkəmlətmışdı.

Müəyyən səbəblərdən Azərbaycan Hökumətinin Fövqaladə Təhqiqat Komissiyasının fəaliyyətinin nəticələrini müxtəlif Avropa dillərində və türk dilində dərc etdirmək və yaymaq niyyəti baş tutmasa da, Paris Sülh Konfransına yollanan Azərbaycan nümayəndə heyəti Bakı şəhərində,

habelə Şamaxı, Göyçay, Cavad qəzalarında ermənilərin müsəlman əhaliyi qarşı törətdikləri zorakılıqları təhqiq edən FTK materialları ilə təmin edilmişdi. 6 cild və 95 fotosəkildən ibarət olan bu materialların suratləri böyük dövlətlərin başçılarına və beynəlxalq təşkilatlara təqdim olunmuşdu. 1919-cu ilin mayında Parisə - Azərbaycan nümayəndə heyətinin sərəncamına əsasən komissiya tərəfindən hazırlanmış əlavə material, 95 fotosəkil və 80-ə yaxın diapozitiv göndərilmişdi. (16)

Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyan 1920-ci il 28 aprel çevrilişindən və Qızıl Ordunun köməyi ilə Azərbaycanda Sovet hakimiyətinin qurulmasından sonra, milli hakimiyəti əvəz edən yeni siyasi qüvvələr 1918-ci ilin faciəli hadisələrinə münasibəti köklü surətdə dayışdı. Neçə onilliklər arzında sovet tarixşünaslığında bu hadisələr guya müsavatçı və daşnakların təhriki ilə baş vermiş vətəndaş mühərribəsi kimi təqdim olunmuşdur. "Məxfi" qrifi altında saxlanılan FTK-nin sənədləri isə, uzun illər, onsuz da onları obyektiv qiymətləndirmək imkanından məhrum olan tədqiqatçılar üçün əlcətməz olmuşdur. Yalnız XX əsrin 80-ci illərinin sonlarında, keçmiş SSRİ-də yenidənqurmanın başlanması ilə əlaqədar olaraq əvvəllər qaplı olan arxiv fondlarından istifadə etmək imkanı yarandı; Fövqələdə Təhqiqat Komissiyasının materialları, bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sənədlər mütəxəssislərin və alimlərin ixtiyarına verildi.

Dövlət orqanları tərəfindən toplanan və saxlanılan FTK-nin materialları rəsmi sənədlər olmaqla istər öz dövründə, istərsə də bu gün xüsusi əhəmiyyətə malikdirlər. Müxtalif siyasi və milli partiyaların bayraqları altında çıxış edən erməni təşkilatlarının müsəlman əhalisinin, əsasən azərbaycanlıların kütləvi surətdə məhv ediləsinə, onların öz əzəli torpaqlarından qovulmasına və sonradan bu torpaqların işğalına yönələn düşünülmüş siyasetinin əsl mahiyyətini ifşa edən bu çoxcildli sənədlər elmi-mənbəşünaslıq, tarixi-siyasi və diplomatik baxımdan son dərəcə

qiymətli sayılırlar. Erməni təcavüzünün yeni mərhələsi olan Dağlıq Qarabağ, Ermənistən-Azərbaycan münaqışasının başlanması ilə bu sənədlərin aktuallığı yenidən böyük əhəmiyyət kəsb etmişdir.

Ötən illər ərzində FTK-nin sənədlərinin çox kiçik bir hissəsinin daxil olduğu bir neçə sənədlər toplusu nəşr olunmuşdur; 1918-ci il hadisələri Azərbaycan Xalq Cümhuriyyəti tarixinə, 1917-1920-ci illər milli hərəkata, erməni-müsəlman münasibətlərinə dair müxtalif məsələləri tədqiq edən müəllif və mütəxəssislərin araşdırma obyektiına əvəlmiş və bu zaman Fövqələdə Təhqiqat Komissiyasının materiallarından da bu və ya digər səviyyədə istifadə olunmuşdur.

2009-2013-ci illərdə isə bu sətirlərin müəllifi tərəfindən Fövqələdə Təhqiqat Komissiyasının Bakı və ətraf kəndləri, habelə Quba və Şamaxı qəzalarını əhatə edən sənədlər topluları tam həcmidə, həmin hadisələrə dair elmi-tarixi ocerklər, mufəssəl məlumat-informasiya aparıcı və xüsusi məzmunlu xəritələr əlavə edilməklə, nəşr olunmuşdur. (17) Çap olunmuş toplular Azərbaycan arxivlərinə saxlanılan FTK-nin sənədlərinin 80%-ini təşkil edir. Təəssüflə qeyd olunmalıdır ki, komissiyanın heç də bütün sənədləri, o cümlədən bəzi qəzalar üzrə istintaq işləri (FTK-nin üzvlərinin məruzələri istisna olmaqla) respublikanın arxiv fondlarında qalmamışdır.

Lakin, Komissiya üzvləri tərəfindən daftərlər xatırlanan foto-materiallar bu baxımdan ayrıca bir mövzu təşkil edir. Belə ki, sənədlərdən göründüyü kimi, FTK üzvləri Bakida və regionlarda işləyərkən erməni hərbi birləşmələri tərəfindən dağdırılmış bir çox tikililərə, o cümlədən Bakıdakı "İsmailiyyə" və d. binalara, Şamaxı, Quba və Kürdəmirdə müsəlmanlıra məxsus evlərə, dükənlərə və digər obyektlərə baxışlar keçirmiş və müvafiq sənədlər tərtib etməklə yanaşı onların foto-çəkilişlərini aparmış və bu çəkilişləri də protokollaşdırmışlar. Yuxarıda artıq qeyd edildiyi kimi, 1919-cu ildə FTK tərəfindən hazırlanmış 95 fotosəkil və 80-ə qədər diapositiv Fransaya - Paris sülh Konfransındakı Azərbaycan nümayəndə

heyətinə göndərilmişdir. Təessüf ki, ötən 90 ildən artıq müddət ərzində respublikada bu şəkillərin heç birini aşkar etmək mümkün olmamışdır.

2007-ci ildə başlayaraq, Komissiyanın materialları üzərində işləyən müəllif Avropadakı həmkarlarının və dostlarının vasitəsi ilə 1918-ci ilin noyabrında FTK üzvləri və ayrı-ayrı insanlar tərəfindən çəkilmiş və Bakıdakı faciəli mart hadisələrini aks etdirən şəkillərin axtarışı ilə məşğul olmuşdur. 1933-cü ilda Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məmməd Əmin Rəsulzadə 3 belə fotosəkli təsvir edərək bu mövzuda iranlı, polyak, gürcü və almanlar tərəfindən çəkilmiş onlارla fotosəkllərin mövcud olduğunu yazırırdı. (18) Maraqlıdır ki, həmin şəkillərin eyni təsviri Bakıda FTK tərəfindən dindirilmiş Kazım Axundovun ifadəsində də (19) verilmişdir.

2008-ci ilda Hollandiyada Leyden Universitetinin professoru, Beynəlxalq Sosial Tarix İstututunun (BSTIT-Amsterdam) Yaxın Şərqi və Mərkəzi Asiya Departamentinin rəhbəri prof. Turac Atabəki bir iranının şəxsi kolleksiyasında Bakıda mart hadisələri zamanı İran Konsulluğu tərəfindən çəkilmiş nadir fotosəkli aşkar etmişdir. 1918-ci il Bakıda mart hadisələrindən sonra, konsulluq qətlə yetirilmiş müsəlmanların cəsədlərinin şəhərin küçə və həyatlarından toplanması və dəfn edilməsi məqsədilə xüsusi komissiya yaratmışdı və görünür ki, eyni zamanda, foto-şəkillər də çəkmişdir. Sonralar, Bakıda müsəlmanlara qarşı tövədilmiş cinayətlərin səbütü olan bu şəkillər mətbəə üsulu ilə "poçt-kart" şəklində çap olunaraq İranda və başqa ölkələrdə geniş yayılmışdır. Prof. T. Atabəkinin aşkar etdiyi şəkildə İranın Bakıdakı konsulu Məhəmməd Said-ol-Vəzəra-Marağeyi və konsulluğun katibi qırğınlar dayandırıldıqdan sonra, Bakı həyatlarından birində cəsədlərin yanında təsvir olunur. Şəkildə fars və fransız dillərində belə bir yazı vardır: "Bakıda müsəlman əhalisinin mahv edilməsi və onların cəsədləri yanında dayanan İran konsulu".

Lütf edib, bu şəkli bizi təqdim etməklə, hörmətli dostumuz və həm-

karımız T. Atabəki Bakıda baş vermiş mart hadisələrinə dair Azərbaycanda olan cüzi təsviri materialları zənginləşdirmişdir. Lakin FTK-nin şəkillərinin taleyi hələ də naməlum olaraq qalırdı. Və budur, 2011-ci ilin sonunda Amsterdamdan xoş xəbər gəldi: şəkillər tapılmışdır!

Uzun illər ərzində axtardığımız fotosənədlərin suratləri uzaq Amerikada, tarixi şəkilləri və sənədləri toplayan şəxsin kolleksiyasında saxlanılmışdır.

Müəllif sənədlərin tapılması və Beynəlxalq Sosial Tarix İstututu tərəfindən əldə olunmasında göstərdiyi səylərə görə professor Turac Atabəkiyə öz dərin minnətdarlığını bildirir. Müəllif, eyni zamanda, erməni təcavüzünün qurbanı olmuş on minlərlə azərbaycanlıın humanitar faciəsindən bəhs edən bu qiyamətli foto-dəlillərin suratlərinin bundan sonra çoxmilyonlu arxiv fondlarına malik olan Avropanın ən qocaman və unikal Beynəlxalq Sosial Tarix İstututunun fondlarında da saxlanılacağından məmənnunuğu bildirir.

Müəllif, son dərəcə ağır və çətin şəraitə baxmayaraq, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətləri olmuş böyük Azərbaycanlı, görkəmli ictimai-siyasi dövlət xadimi, siyasetçi, jurnalist və diplomat, Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı nümayəndə heyətinin rəhbəri Əlimərden bay Topçubaşovun xatirəsini yad etməyi özünə borc bilir. Məhz onun fədakarlığı sayısında FTK-nin sənədləri bir çox xarici dövlətlərin başçılarına və nümayəndə heyətlərinə təqdim olunmuş, qorunub saxlanmış və bəlkə də buna görə uzaq Amerikada aşkar olunmuşdur. Sözü gedən fotolarla birlikdə Azərbaycan arxivlərində saxlanılmayan FTK-nin bəzi yazılı materiallarının bir qisminin xaricdə tapılması da bunu bir daha təsdiq edir.

Müəllif 1918-ci il hadisələri haqqında həqiqəti uzaqqorənliyi, həmçinin vücdanlı, peşəkar və səbirliliyi ilə sənədlərdə əbadıləşdirən və bu günümüze çatdırın şəxslərin adlarının hörmətlə anılmasını özünə borc bilir: AXC-nin dövlət xadimləri – Fətəli Xan Xoyski, Məmməd Həsən Ha-

cinski, Xəlil bəy Xasməmmədov, FTK-nin sədri və üzvləri – Əlakbər bəy Xasməmmədov, Andrey Fomic Novatski, Nikolay Mixayloviç Mixaylov, Aleksandr Yevgenyeviç Kluge, Məmməd Xan Təkinski, İsmayıł bəy Şahmaliyev, Aley Adamoviç Aleksandroviç (Litovski), Çeslav Boleslavoviç Klossovski, V.V.Qudvillo, Abbas bəy Hacı İrzayev və texniki heyat. Bu insanların çoxunun taleyi faciəli olmuşdur: 1920-ci ilin iyununda Tiflisdə erməni terrorçunun hücumu zamanı F.X.Xoyski amansızcasına qatlə yetirilmiş, X.b.Xasməmmədov isə ağır yaralanmışdır, M.H.Hacinski və Ə.b.Xasməmmədov Sovet hakimiyəti tərəfindən işgəncə verilməklə güllələnmiş, N.M.Mixaylov 1920-ci ildə Gəncə üsyani zamanı öz mənzilində naqafil güllədən həlak olmuş, A.Y.Kluge 1918-ci ilin dağdıcı hadisələrindən az sonra tügyan edən epidemiyə zamanı yoxcucu xəstəlikdən vəfat etmiş, Məmməd Xan Təkinski və İsmayıł bəy Şahmaliyev 1938-ci il Stalin represiyalarının qurbanı olmuşlar. 1920-ci illərin əvvəlində yeni hakimiyətlə əməkdaşlıq edən FTK-nin digər üzvlərinin sonrakı taleyi hələlik məlum deyildir. Lakin onların adları FTK-nin sənədlərində əbadi olaraq qalmışdır.

Aşkar olunmuş fotomateriallarda onların kimə ünvanlandığı qeyd olunmayıb, lakin şəkillərin arxasındaki yazılarından məlum olur ki, onlar Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Aleksandroviç tərəfindən göndərilmişdir. Bununla yanaşı, hər bir şəkil çəkilişdə iştirak etmiş FTK-nin üzvü və fotoqrafin imzaları və FTK-nin möhürü ilə təsdiq olunub. Bütün bu atributlar sübut edir ki, aşkar olunmuş şəkillər Azərbaycan Xərici İşlər Nazirliyi tərəfindən Paris Sülh Konfransında iştirak edən Az-

baycan nümayəndə heyətinə göndərilmiş məhz həmin FTK sənədləridir. Şəkillərin eyniliyi FTK-nin çəkilişlərin qeyd olunduğu sənədləri ilə də təsdiq edilir.

Şəkil arxası yazıldan aydın olur ki, A.Aleksandroviç şəkilləri şərti olaraq dörd seriyaya bölüb. "Erməni vəhşilikləri" adı altında qeyd olunmuş birinci seriya komissiya tərəfindən toplanmış və Bakıda mart hadisələrinin qurbanlarının eks olunduğu şəkillərdən ibarətdir. Digər – "Bakı", "Şamaxı" və "Kürdəmir" seriyalarına Komissiya üzvləri tərəfindən çəkilmiş şəkillər daxildir. Daha bir şəkil – ermənilər tərəfindən şikət edilmiş 18 yaşı qadının şəkli FTK-nin Cavad qəzası üzrə sənədlərinə əlavə olunub. Odur ki, bu kitab-albom tərtib edildiyi zaman Fövqəladə Təhqiqat Komissiyasının həmin şəkillərin çəkilməsi faktını təsdiq edən sənədlərin də kitaba daxil edilməsini məqsədəuyğun hesab etdik. Bu nəşrə, həmçinin Bakıda, Şamaxı şəhəri və Şamaxı qəzasında, Göyçay qəzasının kəndləri, o cümlədən Kürdəmir qəsəbəsində və Cavad qəzasında baş vermiş faciəli hadisələrindən ətraflı bəhs edən FTK-nin dörd məruzəsi daxil edilmişdir. Həmin hadisələr FTK-nin üzvləri tərəfindən çəkilmiş şəkillərdə öz eksini təpmişdir. Albomda 2008-ci ildə professor T. Atabəki tərəfindən Hollandiyada aşkar olunmuş fotosəkil də yer almışdır.

Sonda, bu kitab-albomun ərsaya gəlməsində dəstək və yardımını əsirgəməyən hər kəsə, eyni zamanda FTK-nin materiallarının axtarışında iştirak edən xaricdəki bütün dostlarına və həmkarlarına səmimi minnətdarlığını bildirirəm.

Hörmətli oxucu,

Bu gün sənin, ilk dəfə olaraq, 90 ildən artıq bir müddətdən sonra Vətənə qayidan nadir və qiymətli fotoşəkillərlə tanış olmaq imkanın vardır. Bu şəkillərə diqqətlə bax. Onlar erməni millətçiliyinin əsl simasını əyani olaraq nümayiş etdirir:

Vəhşicəsinə, amansızlıqla qətlə yetirilmiş dinc insanlar. Öldürülmüş, yandırılmış, baş dəriləri soyulmuş kişi, qadın, qoca və uşaq cəsədləri. Onların hamısı azərbaycanlı idilər!

Yandırılmış, dağdırılmış və talan edilmiş memarlıq abidələri, məscidlər, şəhər yaşayış məhəllələri, kəndlər, məktəblər, dükənlər, malikanələr, evlər. Bunlar hamısı azərbaycanlılara məxsus idi!

Və bütün bu ağlaşılmaz cinayətlər, özünün ən qədim və ən mədəni xalq olduğu barədə durmadan əfsanələr uyduran bir millətin nümayəndələri tərəfindən törədilmişdir.

Gördüklerinə qiymət vermeyi öz ixtiyarına buraxıram və bu kitabın ilk səhifəsindəki epiqrafin sonuncu cümləsini bir daha xatırladıram: "Fakt göz qabağındadır. Kim istəyir, yoxlaya bilər".

Solmaz Rüstəmova-Tohidı,
tarix elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyası
akademik Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi

Mənbələr:

1. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской Империи. – СПб., 1852, с. 635-638.
2. Tadeusz Swietochowski. Russia and Azerbaijan: A Borderland in Transition. Columbia University Press, 1995., p. 40.
3. Kazem-Zadeh F. Struggle for Transcaucasia (1917-1921). New-York, 1951, p.29.
4. Azərbaycan Respublikasının Dövlət Arxiv, fond 28, siy. 1, iş. 185, v. 7. (Bundan sonra: AR DA ...)
5. Bax.: Şaumyan S.G.Seçilmiş əsərləri, Bakı, 1978, s.309.; Ратгаузер Я. Революция и гражданская война в Баку. 1917-1918. Баку, 1927, s. 71.
6. AR DA, f. 894, siy. 10, iş. 148, v. 30.
7. «Наш голос» qəzeti, Bakı, 24 mart 1918-ci il, № 59.
8. Вах: Рустамова-Тогиди Солмаз. Шемаха. Март-Июль 1918 г. Азербайджанские погромы в документах. Т. I, Т. II. Bakı, 2013.
9. Балавеев А. Февральская революция и национальные окраины. Мартовские события 1918 года в Азербайджане, Москва, 2008, s. 47.
10. Yenə orada, s. 41-42.
11. AR DA, f. 894, siy. 1, iş. 95, v. 8.
12. "Azərbaycan" qəzeti, 8 dekabr 1918-ci il.
13. AR DA, f.100, siy.2, iş. 791, v.132-133.
14. Yenə orada, v.126-127.
15. AR DA, f.895, siy.3, iş. 301, v.16-17.
16. AR DA, f.100, siy.2, iş. 791, v. 77-78.
17. Рустамова-Тогиди Солмаз. Март 1918 г. Баку. Азербайджанские погромы в документах. Баку, 2009; Куба. Апрель-Май 1918 г. Мусульманские погромы в документах. Баку, 2010; Шемаха. Март-Июль 1918 г. Азербайджанские погромы в документах. Том I и II, Bakı, 2013.
18. "İstiqlal" qəzeti, Münhen, 1 aprel 1933, № 31.
19. Рустамова-Тогиди Солмаз. Март 1918 г. Баку, ... s.82.

1918

AZƏRBAYCAN HÖKUMƏTİNİN
FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ
YARADILMASI HAQQINDA QƏRARLARI

HÖKUMƏTƏ MƏRUZƏ

Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağdırılır, bolşevik adı altında məsliyyətsiz erməni hərbi hissələri və başqları mülki müsəlman əhalisinin hayatı və əmlakına qarşı eşidilməmiş vahşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə aks istiqamətə yönəldilir. Ümum-dövlət maraqları, əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, o, aşağıdakılarda məşğul olsun: 1. bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdiriləsi;

Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalıdır, habelə bu Komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, alman, və, tabii ki, türk dillərində) elan edilməli və geniş yayılmalıdır.

Bu Komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır, çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox işlər - şəxslərin dindirilməsi, fotoskallərin çəkilməsi və digər əşya-yı-dalılların əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bil-sin ki, qətiyyən mümkün olmayıacaqdır.

Əgər hökumət bu təklifi razılaşırsa, onda mən xahiş edərdim ki, həmin Komissiyanın yaradılması Nazirlərdən birinə həvalə edilsin və Komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın.

Xarici İşlər Naziri M. Hacinski

Yelizavetpol, 15 iyul 1918-ci il

**Azərbaycan Respublikasının Dövlət Arxivisi,
fond 1061, siyahı 1, iş 105, vərəq 1**

**Azərbaycan Respublikası Hökumətinin
qərarlar jurnalından**
ÇIXARIŞ

15 iyul 1918-ci il

Dinlənildi: Müsəlmanlara və onların əmlaklarına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasının təşkil edilməsi haqqında Xarici İşlər Nazirinin məruzəsi.

Qərara alındı: Xarici İşlər Nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa mühərribəsi başlandıığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasını təşkil etsin.

AR DA, f. 1061, s. 1, iş 95, v. 2

QƏRAR

31 avqust 1918-ci il, Gəncə şəhəri.

Hökumətin 15 iyul 1918-ci il tarixli Qərarının icra olunması üçün sədr – andlı iclasçı Ələkbər bəy Xasməmmədovdan və aşağıdakı üzvlərdən ibarət olan tərkibdə Fövqəladə Təhqiqat Komissiyası yaradılsın: Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayılov bəy Şahmalyev və Andrey Fomic Novatski, həmin dairə məhkəməsinin prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə Köçürmə İdarəsinin üzvü Nikolay Mixaylovic Mixaylov, Barışdırıcı hakimlər qurultayının keçmiş sədri, həqiqi mülki müşavir V.V.Qudvillo və müəllim Məmməd Cavad Axundzadə. Gündəlik maaş təyin edilsin: Komissiya sədrinə – 60 rubl məbləğində, dövlət xidmətində olan komissiya üzvlərinə gündəlik 40 rubl, qalanlarına isə 50 rubl məbləğində. Səfərlər üzrə xərclər həqiqi qiyməti üzrə ödənilsin. Komissiyaya katib, ekspertlər və ehtiyac olan digər şəxsləri dəvət etmək imkanı verilsin.

Xarici İşlər Naziri əvəzinə F.Xoyski

Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).

AR DA, f. 1061, s. 1, iş 105, v. 2

1918

BAKIDA ERMƏNİ VƏHŞİLİKLƏRİ



Bakıda erməni vəhşilikləri.



Bakıda erməni vəhşilikləri.



Bakıda erməni vahşilikləri.



Bakıda ermanı vəhşilikləri.



Bakıda erməni vahşilikləri.



Bakıda erməni vəhşilikləri.



Bakuda erməni vəhşilikləri.

کشتیش بیمانان بادکوب آدم قونول ایران سرنش آنما




Bakı şəhərində müsəlmanların qatla yetirilməsi və casadların yanında dayanan İran konsulu.

Les musulmans assassinés à Bacou et le consul qui vient voir leurs cadavres.


1918

BAKI




Aleksandroviç tərəfindən
şəkillərə əlavə edilmiş yazı:

I cilda əlavə –
Bakıda çəkilmiş on dörd (14) fotosəkil,
1-14 nömrəli. 22 noyabr 1918-ci il
tarixli protokola
Komissiyanın üzvü Aleksandroviç




Bakı şəhərində Nikolayevskaya küçəsində "İsmailiyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının yanından sonra dağıntılarının şəq tərəfdən görünüşü.




Bakı şəhərində Nikolayevskaya küçəsində "İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının yanından sonra qərb tərəfdən görünüşü.



Bakı şəhərində Nikolayevskaya küçəsində "İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının yanından sonra daxili görünüşü.




Bakı şəhərində Nikolayevskaya küçəsinin dağıntılarının görünüşü.




Bakı şəhərində Nikolayevskaya küçəsində "Kaspi" qəzeti redaksiyasının binasının dağıntıları.



Bakı şəhərində Nikolayevskaya küçəsində "Kaspi" qəzeti redaksiyası binasının yanından daxili görünüşü.



Bakı şəhərində Təzəpər məscidinin top mərmilərindən dağıdılmış binasının canub tərəfdan görünüşü.



Bakı şəhərində Təzəpər məscidinin top mərmilərindən dağıdılmış binasının şərq tərəfdən görünüşü.



Bakı şəhərində Şah məscidinin top marmılardan dağıdılmış minarəsinin şərq tərəfdən görünüşü.

N 14.

Minareti Maxxov Məscidi və Əltonon
Əməkdaşlığı tərəfdən inşa olunmuş
minarənin şəhərin hər ətrafında
şəhərdən bəzək.



Pərvənə Məmmədova
Məmməd Xan Təkinski
Məmməd Xan Təkinski
Məmməd Xan Təkinski
Məmməd Xan Təkinski
Məmməd Xan Təkinski

Şəklin arxasındaki yazı: N 14.
Bakı şəhərində Şah məscidinin top
mərmilərindən dağıdılmış minarasının
şəhərdən görünüşü.
Fotoqraf: Litvinsev (imza)
Fövqələdə Tədqiqat Komissiyasının
üzvləri: Məmməd Xan Təkinski,
A.Kluge, C.Axundzadə (imzalar)
Möhür: Azərbaycan hökuməti.
Fövqələdə Tədqiqat Komissiyası.



Bakı şəhərində Bazarnaya küçəsində yalnız müsəlmanların qaldığı keçmiş "İsgəndəriyyə" mehmanxanasının dağıntıları.

Nº 9.

Революцион здание бывшего гостиницы
Искендерие на базарной улице в городе Баку
всю ночь




Фотограф. Н. Симонян
Имена персонажей на фотографии
нанесены в скобках

(Мамед хан Текун)
(Аким)
Дм. Ахунзаде

Şəklin arkasında yazı: N 9.
Bakunun Bazarnaya küçəsində keçmiş
"İsgəndəriyyə" mehmanxanasının
yanından sonra dağıntıları.
Fotoqraf: Litvintsev (imza).
Fövqələdə Təhqiqat Komissiyasının
üyvləri: Məmməd xan Təkinski,
A.Kluge, C.Axundzadə (imzalar).
Möhür: Azərbaycan Hökuməti.
Fövqələdə Təhqiqat Komissiyası.




Bakı şəhərində Bazarnaya küçəsində keçmiş "İsgəndəriyya" mehmanxanasının yanğından sonra daxili görünüşü.




Bakı şəhərində Bazarnaya və Qubernskaya küçələrinin tərində yerləşən və yalnız müsəlmanların yaşadığı "İslamiyyə" mehmanxanasının yanğından sonra dağıntıları.




Bakı şəhərində Bazar nöqtəsində yalnız müsəlmanların yaşadığı "Dağıstan" mehmanxanasının yerləşdiyi Xanlarovun evi. Yanğından sonra dağıntılarının görünüşü.



Bakı şəhərində Bazarnaya küçəsində Xanlarovun evinin yanından sonra daxili görünüşü.



"İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin 1918-ci ilin martında yandırılmış binasına baxış aktı.
Fövqələdə Təhqiqat Komissiyası tərəfindən 1918-ci il noyabrın 22-də tərtib olunub.



деревянными и горючими оник без остатка; однако массовая
зажигание хомути стягивавших спиральные части оторвало
и подтегивавшие их балки потолка, обвалившись, пра-
биль, мосты, кирличные своды и по железному балкам
потолка 1-го этажа и образовали сквозных отверстий от
земли до верху. Балки пола вали от жара погнулись в
все плоскость пола представляют собой волнистую поверх-
ность испещренную трещинами.

Длинные ажурстровые отдельные залы, фойе и лестница
от жара и горючих камней стены отделились и, частично
обвалились. Стены стены главного корпуса из частых, пок-
режденных жару с двух сторон, - дали столь значительное
изменение качества камня, что он, как строительный материал, применен быть не может. Наружная фа-
садная стена, меньше обгорела, ввиду тенистых из кам-
ниах, отслоилась и вырвалась из дальнейших проломлений
результатов пожара за совокупности с атмосферными из-
менениями могла бы найти применение исключительно как
буровый камень из неотстиганных постройках.

Первый этаж главного корпуса, за исключением
одного раствора, отходившего на передний ход, состоя-
л из 4-х больших магазинных растворов с железо-
бетонным перекрытием крыши из них. Балконы-бетон-
ные основания балок от дымовых труб дали значительный
прогиб и приставились опасность обвали, также как и
боковые лестницы. Конструкции из них - железо-бетонные
ступени с задней колоннами из стены, без косоура са
площадками на железнных балках. От внутреннего жара
наружные стены дела выпучну и во внутренних стенах
образовались трещины, проходил через марки лестницы,
чтобы снять анкерной лестницы наружную к он грозят паде-
нием.

32

Боковые флигели, предназначенные для квартир служащих и по фасаду и по внутренней отделькѣ проще главного здания. Здания во всехъ трехъ этажахъ были деревянныя, стоянья то тѣл и въ виду обвала крыши представляли собой себѣ часть оставшаго зданія безъ какихъ либо привычныхъ раздѣленій помѣщеній на комната. Во вскомъ зданіи осталась, изъ искноверованнаго виду, лишь каменные и кирпичные части и даже цементная отделка колбасныхъ переходовъ оконъ фасада отъ дѣствія хара частично обвалилась, всѣ же рамы, двери и прочее сокрушеніе отсутствуетъ.

Зданіе было оборудовано первыми отопленіемъ и, видимо, частично обогревалось подачей подогрѣтаго воздуха, судя по остаткамъ камеры, однако состояніе радиаторовъ, висящихъ на потолкѣ, обгорѣвшихъ трубахъ изъ никакихъ оконъ, вынуждаетъ сомнѣніи въ возможности ихъ примѣненія даже послѣ капитальнаго ремонта. Центральная часть зданія была очень обильно снабжена противу-пожарными кранами, но всѣ изъ нихъ, поддающіеся осмотру, оказались закрытыми, что свидѣтельствуетъ объ отсутствіи мѣръ изъ локализаціи огня, скорѣ, наоборотъ, изъ горючаго материала въ зданіи было немного и тѣмъ не менѣе все оно признается нами немыслимымъ изъ настоящего зремя никакой цѣны по наложенными въ семь актѣ причинамъ.

Объемъ зданія, согласно эскиза, составляетъ около 3.000 куб. саж. Стоимость возведенія подобного зданія съ отделькой за 1907 - 1908 годахъ составляла 100 - 120 руб. за куб. саж. и, следовательно, стоитъ оно должно было около 330.000 рублей. Въ настоящое время стоимость рабочихъ руку возрасла съ того времени

за 25 разъ, а строительныхъ материаловъ въ среднемъ за 20 разъ. Считая въ среднемъ расходъ на рабочую силу различномъ расходу на материалы, получаемъ увеличеніе стоимости возведенія теперь зданія въ 22 раза, т.о. она составляетъ 7.260.000 рублей, что и постапомъ запишемъ въ настоящій актѣ.

Подписали: Бакинскій Губернскій Инженеръ А. ИЛЬИЧЕВЪРГЪ. Члены Комиссіи: Мамедъ Ханъ ТЕКНОСКІЙ и Кагура.

Съ подлинникомъ въ брошюре *Члены комиссии* *Мамедъ Ханъ Текносский*

Н
Переводъ на французский языкъ
А. В. Засудъ

33

L'aute.

Sur 31 le 11 novembre la Commission la haussmann de Bruxelles, établie par le gouvernement d'Allemagne pour un conseil spécialement nommé l'ingénieur en chef et M. Schleidenberg fit la perquisition du bâtiment de la Société musulmane de Boulakassane nommée Tasmia, brûlé au mois de mars de 1918. Il discutait le résultat. Le bâtiment a tenu à la rue Charles entre le premier et le second étages (petites rues) deux étages et coupe le terrain en quatre. 14 de 400 tonnes (environ) carriés de dimension. Le bâtiment de côté de la rue Charles a deux étages avec la double clôture (lourdes) du second étage et il est de 9 tonnes de bouture jusqu'au sommet; les petites portes toutes et celles de serrure ont trois étages et sont de 5 tonnes de bouture.

Le bâtiment est construit en style gothique avec un petit mélange de style mauresque; il est fait de brique sollicitation solaire (cendrée), qui connaît essentiellement au bâti indépendant au bâti des éléments du style nommé; de plus les plafonds sont garnis de briques et cailloux armés et de marbre blanc marquise.

La partie principale du bâtiment, destiné à l'usage public se distinguait par la perfection d'ornement intérieur et extérieur en style roman sur tous les détails. Il présentait une grande surface vitrée placée dans la partie dominante donnant sur la cour du bâtiment est complètement détruit. Les marches en fer et en béton et les portes ne peuvent pas soutenir le poids des portes en fer et plafond il se casse rapidement sur ces et sous ces portes s'ouvre et s'effondre par l'effet de la forte température de l'incendie, formant des vides charognes sur le plan de la partie inférieure du

escalier. Les solives/planchers du bâtiment ainsi que les portes intérieures de la grande salle centrale à double clôture étaient en bois et sont très très combustible. Cependant les portes qui servaient à garder "impénétrables" les solives et qui attiraient à elles les portes de plancher en s'écroulant ont brûlé par endroits les portes intérieures en briques à la place des portes en fer du plafond de premier étage et ont formé les trous de la terre jusqu'au tout supérieur. Les portes de plancher de la salle principale à cause du feu et tout le plan du plancher réparti sur la superficie entière connue de fentes.

Les matériaux utilisés d'abord la dalle, du fer et de l'acier se détachent et parfois s'écroulent à cause de feu et de ce que les pierres des murs tombent toutes. Les murs du corps principal dans ses parties sujettes au feu de deux côtés donneront une qualité de la pierre bâtiment changé, qui n'est pas être admise comme matériau de construction. La mur extérieur du garage moins brûlé, gris aux portes dans les pierres aux déchirures des corniches et à la fissilité; d'autres résultats de l'incendie avec les effets atmosphériques auront probablement entraîné intentionnellement comme moyen (grenade) pour les constructions non responsables.

Le premier étage du corps principal excepté un emplacement pour la boutique, donnant sur l'entrée principale, consistait en quatre, 17 grands emplacements pour les magasins, parmi lesquels ceux qui se trouvaient dans toute avaient la toiture en fer et en béton. Les portes principales en fer et en béton par l'effet du feu formaient une grande combulure et menaçant de s'écrouler, ainsi que les ouvertures latérales. Une construction est: marches de fer et en béton sous le fer fondre

"Ismailiyya" binasına baxış aktının fransız dilinə tərcüməsi.

34

dans le mur sans exception avec des portes sur les portes en fer. Il cause de la chaleur intérieure. Le mur extérieur forma un mille et dans les murs intérieurs se formèrent des fentes qui passent à travers les marches des escaliers, cela rompt la peinture de l'escalier suspendu qui menace de s'écrouler.

Les autres latérales de la maison étaient aux logements des servantes. L'après sa façade ainsi que d'après ses renommées intérieures, sont plus simples que le bâtiment principal. Ses portes dans tous les trois étages étaient en fer et sont complètement détruites à l'exception du tout restant maintenant l'ouverture du bâtiment sans aucun signe de la division de l'emplacement en pièces d'habitation. Partout dans le bâtiment extérieur surtout les portes en fer et en fer complètement détruites. L'ensemble également des échafaudements en fer des fenêtres de la façade s'écroulent par endroits à cause du feu, sans le cœur, les portes de fer sont complètement absents.

Le bâtiment fut couvert avec le chauffage de vapeur et apparemment il était chauffé par face au fond l'air rechauffé en passant d'après les restes des fours (aujourd'hui). Pendant l'état des radiations suspendus sur les tuyaux couverts et posés dans les ruines des portes font懂re la possibilité de leur admission (application) même après une remontée complète. La partie centrale du bâtiment était fauves en abondance des rebords contre l'incendie, mais tant que qui sont possibles à la pesquerisation restent fermes; cela témoigne l'absence des moyens pour la localisation du feu, plutôt le contraire, car le bâtiment n'avait pas beaucoup de matériaux combustibles et cependant nous savons que tout le bâtiment n'a à présent aucune valeur d'après les

causes expliquées dans cet article.

Le volume du bâtiment s'après l'acquisition compasse de 3000 tonnes (environ) esthétiques. La valeur de l'élevation d'un pareil bâtiment avec ses éacements en 1877-1888 formait une somme de 100-150 roubles pour une tonne unique et par conséquent le bâtiment devait valoir 30.000 roubles environ. A présent le paiement aux autorités devient 15 fois plus cher qu'autrefois, le prix des matériaux constitutifs devient 10 fois au moins plus cher. Comptant au nombre quatre, la dépense pour les années égales à celle pour les matériaux nous nécessite l'augmentation du prix de la construction du bâtiment à présent 15 fois plus cher, c'est à dire que elle fait une somme de 7.500.000 roubles, c'est ce qu'on devra d'investir dans l'acte ci-dessous.

Engagement du gouvernement de Bacon
Slobodnaya (la signature)

Membre de la Commission d'enquête
Membre de la Commission d'enquête
Membre de la Commission d'enquête

Endossé par Poline Slobodnaya.

Officier militaire nommé

PROTOKOL

1918-ci il, 22 noyabr, Bakı şəhəri.

Fövqələdə Təhqiqat Komissiyasının üzvləri Məmməd Xan Təkinski və A.E.Kluge aşağıdakılardır haqqında bu protokolu tərtib etdilər:

Bu ilin sentyabrında Azərbaycan-türk qoşunları Bakı şəhərinə daxil olan kimi Fövqələdə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı ilə bu Komissiyanın o zaman Bakıda olan üzvü Mirzə Cavad Axundzadə, fotoqraf Litvintsevin vasitəsilə, Bakıda daha çox tanınan içtimai və şəxsi müsəlman binalarının xarabaliqlarının fotosəkillərini çəkmişdir, o cümlədən aşağıdakılardır:

1. Nikolayevskaya küçəsinin xarabaliqlar olan hissəsinin görünüşü.
2. Nikolayevskaya küçəsində "Kaspı" qəzetinin redaksiya binasının xarabaliqları.
3. Həmin binanın daxili görünüşü.
4. "İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının xarabaliqları şərq tərəfdən.
5. Həmin binanın daxili görünüşü.
6. Həmin binanın xarabaliqları qərb tərəfdən.
7. Bazarnaya küçəsində yerləşən və yalnız müsəlmanların yaşadığı "Dağıstan" mehmanxanasının yerləşdiyi Xanlarovun evinin xarabaliqları.
8. Həmin binanın daxili görünüşü.
9. Bazarnaya küçəsində yalnız müsəlmanların yaşadığı keçmiş "İsgəndəriyyə" mehmanxanası binasının xarabaliqları.
10. Həmin binanın daxili görünüşü.
11. Bazarnaya və Qubernskaya küçələrinin kəsişməsində yerləşən yalnız müsəlmanların yaşadığı "İslamiyyə" mehmanxanası binasının xarabaliqları.
12. Təzəpir məscidinin artilleriya mərmiləri ilə zədələnmiş binasının cənub tərəfdən görünüşü.
13. Həmin məscidin eyni zədələri almış binasının şərq tərəfdən görünüşü.
14. Şah məscidinin artilleriya mərmiləri ilə zədələnmiş minarəsinin şərq tərəfdən görünüşü.

Adları çəkilmiş fotosəkillər Komissiyanın yuxarıda adları göstərilən üzvləri tərəfindən çəkildiyi obyektlərlə yerində tutuşdurularaq, hər biri iki nüsxədə əşyayı-dəlil kimi işa əlavə edilmişdir.

Şəkillər Protokola uyğun olaraq nömrələnmiş və onların əslə fotoqraf və Komissiya üzvləri tərəfindən təsdiq edilmişdir.
Komissiya üzvü: C.Axundzadə (imza).

Fotoqraf: N.Litvintsev (imza).

Komissiya üzvləri: A.Kluge, Məmməd Xan Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 174

**FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ SƏDRİNƏ
BAKİ ŞƏHƏRİNİN MÜSƏLMAN ƏHALİSİNƏ QARŞI TÖRƏDİLMİŞ
ZORAKILIQLAR HAQQINDA**

**HƏMİN KOMİSSİYANIN ÜZVÜ A.Y.KLUGE TƏRƏFİNDƏN
MƏRUZƏ**

1918-ci ilin yanварında general Talışinskinin başçılığı ilə yaradılmışda olan müsəlman korpusunun qərargahı Bakı şəhərinə gəlməşdi. Qərargahın rus zabitləri arasında guya əvvəllər jandarmeriyada xidmət etmiş şəxslərin olduğunu bəhana gətirərək, müsəlman korpusunun bütün qərargahı əksəriyyətini ermənilər təşkil etdiyi bolşeviklər tərafından həbs edilmişdi. Ermənilərin "Daşnaksütün" partiyası, Sovet hakimiyyətini tanıyaraq və sonrakı hadisələrdən də göründüyü kimi, müsəlmanlarla mübarizə aparmaq məqsədilə bolşevik partiyası ilə birləşmişdi. Ermənilər müsəlman qərargahının həbsi ilə müsəlmanları bolşeviklərə və nəticə etibarilə, ermənilərə qarşı silahlı üsyana sövq etməyə çalışırdılar. Müsəlmanların çıxış etmədiyi görən ermənilər müsəlmanlara qarşı zorakılıqlar törətməyə, həm də köməksiz qoca, qadın və uşaqları qarat etməyə və qatla yetirməyə başlıdılardı. Vəziyyət o yerdə çatdı ki, müsəlmanlar hətta Bakı vağzalında belə görünə bilmirdilər; dəmir yolu ilə getmək istəyənlər Bakı vağzalında erməni əsgərləri tərəfindən öldürülməmək və qarat olunmamaq üçün şəhərə yaxın dəmir yolu stansiyalarından birinə faytonla getməli olurdular.

Müsəlmanlar çox gözəl başa düşürdülər ki, ermənilər onları silahlı çıxışa təhrik edirlər, lakin qardaş xalqların qırığınına səbəb olan müharibəni və onun nəticələrini arzu etməyərək, hər şəxə dözməyə çalışırdılar. Müsəlmanların mitinqlərində və məscidlərdə keçirdikləri yığıncaqlarında iştirak edən Bakının görkəmli xristian ictimai xadimlərinin sözlərinə görə, müsəlman natiqlərin hamısı müsəlman xalqını təmkinli olmağa, əziyyətlərə və zorakılıqlara səbirlə dözməyə çağırıldılar. Natiqlər xalqa izah edirdilər ki, sonra ermənilər müsəlmanları açıq çıxışlara məcbur etməyə çalışırlar ki, sonra

özləri onların üzərinə hücum etsinlər. Müsəlmanların davranışlarından göründür ki, onlar ermənilərlə baş verə biləcək böyük toqquşma haqqında dəhşətlə düşünürdülər və hər vəchla belə bir vəziyyətin qarşısını almağa çalışırdılar. Müsəlmanların nümayəndələri bolşeviklərə qarşı birgə hərəkət etmək məqsədilə dəfələrlə ermənilərlə ittifaq bağlamağa çalışalar da, ermənilər hər dəfə bundan yayındılar. (cild I, v. 154)

Eyni zamanda, demək olar ki, bütün ermənilərin şəhərin müsəlman hissəsindən erməni hissəsinə köçməsi nəzərə çarpıldı; şəhərin müsəlman hissəsində yalnız ruslar, gürcüler və digər xristianlar qalmışdı ki, ermənilər dəfələrlə onlara da buradan köçməyi məsləhət göründürdülər. Belə hallar da olmuşdu ki, ermənilər Bakıda, mart ayında qarışılıqların ola biləcəyi haqqda müsəlmanları xəbərdar edərək, onlara ailələrini bağ evlərinə aparmağı məsləhət görmüşlər. (c. I, v.1; c. II, v. 3)

Silahla ehtiyatsız davranışması səbəbindən həlak olmuş yoldaşları Məmməd Tağıyevin canazasını Bakıyadək müşayiət etmiş müsəlman diviziyanın kiçik dəstəsi 1918-ci il martın 17-də Lənkəranaya, geriye yola düşürdü. Gəminin getməsinə az qalmış silahlı bolşeviklər limana gəldilər, müsəlman diviziyanından tərksiləh olunmalarını tələb etdilər və divizion silahları təhvil verməkdən imtina etdikdə, tüfənglərdən və pulemyotlardan atəş açıdlar. Ertəsi gün, bazar günü, mart ayının 18-də şəhərin aşağı, erməni hissəsində silahlı erməni əsgərləri görünməyə başladı; onlar bütün küçələrdə səngərlər qazmağa, torpaq və daşlardan təpalər düzəltməyə başladılar. Bunu görən müsəlmanlar da öz növbəsində bəzəi küçələrdə səngər qazmağa başladılar, lakin yenə da ümidi edirdilər ki, toqquşma baş verməyəcək və hər şey danışqlarla yoluna qoyulacaqdır. Elə həmin gün "İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında müsəlmanların iclası keçirilirdi və bu iclasa Bakının keçmiş şəhər rəisi Hayk Ter-Mikaelyans galərək Erməni Milli Şurası və "Daşnaksütün" partiyasının adından bildirilmişdir ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış edərlərsə, ermənilər də müsəlmanlara qoşular və bolşeviklərin Bakıdan qovulmasına onlara kömək edərlər. (c.I v.44; c.II, v.3,49)

manlardan qıcas alan ayrı-ayrı əsgərlər məşğul olmuşlar. (c.I, v.153)

Mart hadisələri zamanı 11 minə yaxın müsəlman qətlə yetirilmişdir; onların əksəriyyətinin cəsədi aşkar edilməmişdir, çünki ermənilər onları yanın evlərin içinə, dənizə və quyulara atmışlar. (c. II, v. 3)

Heydər Qulu Quliyevin dediyinə görə, o, şəhərin bir neçə rayonlarında müsəlman mənzillərinə baş çəkərkən dəhşətli dərəcədə eybəcər hala salınmış meyitlərə rast gəlməmişdir. Məsələn, o, öz bacısı oğlu Bəşər Cəfərovun cəsədini başı bədənindən ayrılmış, qolu kəsilmiş halda və bədənində üç süngü yarası ilə tapmışdı, həm də onun başını harasa aparmışdır. Sonra o, cinsiyət orqanı kəsilmiş kişi cəsədini, onun cinsiyət orqanının yaxınlıqda öldürilmiş müsəlman qadının ağızına qoyulmuş vəziyyətdə görmüşdür. Digər yerdə böğazi kəsilmiş gənc müsəlman qadın uzanmışdı, onun sinəsi üzərinə isə xəncərlər doğranmış bir yaşılı oğlan uşağı elə vəziyyətdə qoyulmuşdu ki, uşağın ağızı qadının döşünün giləsində olsun. Bətnindən körpələri yarılıb çıxarılmış, döşləri, burnu, qulaqları kəsilmiş, uşaqlıq yoluna paya sancılmış müsəlman qadınlarının cəsədlərinə rast gəlinirdi. Bir yerdə isə od pilətəsinin üzərində dəhşətli əzablardan can vermiş körpənin yanib qaralmış cəsədi tapılmışdı. Digər yerdə isə ağaç paya ilə qarnından torpağa mixlanmış oğlan uşağının cəsədi uzanıb qalmışdı. Bir çox qadınların vəziyyətdən görünürdü ki, onlar ölüm qabağı zorlanmaya məruz qalmışlar. (c.II, v. 18; c.I, v.12)

Martin 24-də Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin keçmiş üzvü, "Nikolay Bünyadov" gəmisinin komandir köməkçisi Kazım Axundova Bakı şəhərinin "Çəmbərəkənd" adlanan dağlıq hissəsinin müdafiəsi üçün təyyaraçı Rozenblümun rəhbərliyi altında 10 silahlı matros göndərilmişdi. Axundov, Martin 25-dən Nikolayevskaya küçəsindən cəsədlərin yüksədirilmiş 3 masına başlamışdı, bu zaman süngülərlə deşilmiş və qılıncla doğranılmış 3 müsəlman oğlan - gimnaziya tələbələri, 11 qız - gimnaziya tələbələri, bir müsəlman oğlan - gimnaziya tələbələri, 8 nəfər rus kişi, 19 rus qadın, 3 yaşından 5 yaşinadək üç müsəlman oğlan, 8 nəfər rus kişi, 19 azərbaycanlı təbəələr - müsəlmanın və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlı müsəlmanın cəsədlərinə yüksədirmişdir.

Sadalanan cəsədlər avtomobil lərde məscidlərə aparılmışdır. Bundan əlavə, "Vulkan" cəmiyyətinin köhnə limanına 6748 müsəlman kişi, qadın və uşaq meyitləri gətirilmişdir. Şəhərin "Məmmədli", "Poxlu Dərə" rayonlarından müsəlmanların cəsədləri qəbiristanlığı daşınmışdır, bununla belə cəsədlərin yüksədiriləsi yalnız mart ayının 31-də başa çata bilmişdir. Axundov öz tanış texnik Vladimir Sokolovu "Kərpicxana" adlı yerə aparmış və Sokolov burada üç fotosəkil çəkmışdır. Birinci şəkildə başından güllə yarası almış, bədənində beş süngü yarası olan, sağ körpük sümüyü sindirilmiş qadın meyiti çəkilmişdir; meyitin sağ döşünün üstündə ayağından süngü yarası almış, hələ sağ olan körpə uzanmışdır və anasının döşünü əmirdi.

İkinci şəkildə 7-8 verşok uzunluğunda iri Kazaçkov mismarı ilə divara mixlanmış iki yaşında körpə təsvir olunmuşdur; mismarın papağından göründür ki, o divara yaxınlıqda yerə atılıb qalmış daşla vurulmuşdur.

Üçüncü şəkildə 13-14 yaşlarında qızın meyiti çəkilmişdir və qızın vəziyyəti onun bir neçə şəxs tərəfindən zorlandığını sübut edir; onun aralı qalmış ayaqlarının arasındaki döşək qanla örtülüb; onun boynunda barmaq izləri görünür.

Axundov Sokolova birlikdə dördüncü evə daxil olduqda, onların qarşısında aşağıdakı sahə açılmışdı: böyük otağın döşəməsində 22-23 yaşlarında çılpaq qadının, iki qarının, altı yaşında qızın, səkkiz yaşılı oğlanın və südəmər körpənin cəsədi var idi; körpənin al və ayaqlarını üç it gəmirirdi. Təsvir edilən sahə Sokolova o dərəcədə təsir etmişdir ki, o fotosəkil çəkməyə davam etməkdən imtina etmişdir. (c.II, v. 49-52)

"Daşnaksütun" erməni inqilabi partiyasının Bakı mərkəzi komitəsinin orqanı olan "Vpered" qəzetinin 33-cü nömrəsində Erməni milli şurası, mart hadisələrini öz istədiyi kimi təsvir etməyə çalışaraq, bəyan edir ki, "Daşnaksütun" partiyasının fəal dəstəyi nəticəsində müsəlmanlar Erməni Milli Şurasının müdafiəsi altına alınmışlar; guya Şura müsəlman vətəndaşlarının müdafiəsi və himayısi üçün hətta öz salahiyətli nümayəndəsini təyin etmişdir. Himaya olunan müsəlmanların əksəriyyəti şürlü əsgər elementləri və erməni partiyalarının nümayəndələri tərəfindən xilas edilmişdir. Sülh baycanlı müsəlmanın cəsədlərinə yüksədirmişdir.

və əmin-amanlıq bərqərar olduqdan sonra müsəlmanlar şəhərin erməni hissəsindən müsəlman hissəsinə yola salmışlar.

Əsir müsəlmanların Erməni Milli Şurası tərəfindən himayə olunanların saxlanması üçün ayrılmış Mailov teatrına, "Rekord" teatrına və digər yerlərə necə aparıldığı aşağıdakı faktlardan görünür:

Martin 19-da, günorta saat 3-də Ağa Hüseyn Babayevin Nikolayevskaya və Zavedenskaya küçələrinin kəsişməsində yerləşən evinə 14 erməni əsgəri gəlmiş və onların dediyinə görə, bu evdə gizlədirilən 11 adəd tüfəngi axtarmağa başlamışlar. Yalnız bir tüfəng tapmış ermənilər bu evdə yaşayan Əshəddin Mustafayevi, onun əmisi Məcidulla Osman oğlunu, Rəhim Rəhimxan oğlunu, Ağa Hüseyn Babayevi, doktor Nərimanovun qardaşını və mühəndis Sərkisyanın bağbanını həbs etmişlər. Mühəndis Sərkisyan mart hadisələri başlamazdan bir neçə gün əvvəl ailəsi ilə birlikdə şəhərin ermənilər yaşayış hissəsinə köçmüş, öz aşyalarını qorumaq üçün isə bağbanı mənzilində qoymuşdur. Həbs olunanları Nikolayevskaya küçəsi ilə aşağıya aparmış və yolüstü aq bayraqla gedən üç nəfər yaşılı müsəlmandan ibarət nümayəndləri də həbs etmişlər. Velikoknyajeskaya prospektinə çatıldıqda erməni əsgərləri əsir götürülənlərin hamısını Kələntərov pasajının qarşısında bir sıraya düzmiş və tüfənglərdən onlara yayım atəsi açmışlar. Əshəddin Mustafayev və Məcidulla Osman oğlundan başqa qalanlar hamısı qətlə yetirilmişlər: onlardan birinci partlayan güllə ilə sağ qolundan və sağ böyründən, ikinci isə partlayan güllə ilə sağ ayağından yaranmışdı. Təsvir edilən güllələnməni törədən dəstənin başçısı Ofitserskaya küçəsindəki ev sahibinin oğlu zabit Sergeyev idi. (c. I, v. 42)

Elə həmin günün axşamı silahlı ermənilər Bondarnaya küçəsi, 148 №-li evə girmiş və orada 50 nəfər müsəlman qadın, uşaq və kişini yaxalayaraq onların hamısını qarət etmiş, sonra isə Birja meydani istiqamətində əsir aparmışlar. Ermənilər bu meydana gələrək, həmin dəstədən bütün kılıqları ayırmış və onları ayrıca aparmış və 12-ci lazaretin qarşısında onlara tüfənglərdən yayım atəsi açmış, sonra isə süngülərlə sağ qalanların axırına çıxmışlar. Əsirlərin bu dəstəsində olan on dörd yaşılı Məmməd İbrahim

Məşədi Mövlət oğluna 2 güllə və 18 süngü yarası vurulmuşdur; o, ermənilər getdikdən sonra sanitərlər və şəfqət bacıları tərəfindən 12-ci lazareta aparılmış və orada onun həyatını xilas etmək mümkün olmuşdur. Məmməd İbrahimlə birlikdə gedən Məşədi Əli Cəlalzadənin qoluna və qasığına iki güllə vurulmuş və dörd süngü zərbəsi kürəyinə və bir süngü zərbəsi isə ayağına endirilmişdir; o da həmçinin 12-ci lazaretə çatdırılmış və onu saqlamak mümkün olmuşdur. (c. I, v. 35, 48)

Müsəlmanların bu cür əsir aparılması Bakı şəhəri Azərbaycan-Türk qoşunları tərəfindən alınan günədək ermənilər tərəfindən həyata keçirilmişdir. Məsələn, 1918-ci ilin avqust ayının sonunda Bakı sakini Sadiq bay Məmməd Rza bay oğlu Bakıdan çıxaraq Pirşağıya ailəsinin yanına gedmiş. Məhəmmədi kəndində 17 erməni əsgəri onu və yanında olan 20 nəfərə yaxın digər müsəlmanları əsir götürmüş və onları Zabrat kəndinə aparmışdır. Oradaca onların hamısını kəndirlə bir-birinə bağlayaraq, tüfənglərdən onlara atəş açmışlar. Onların hamısı yerə yixildiqdan sonra isə, süngü, xəncər və qılıncla axılarına çıxmışlar. Bir güllə, iki xəncər, 18 süngü və iki qılinc yarası alan Sadiq bay Ramana kəndinin xəstəxanasına çatdırılmış və orada onu müalicə etmək mümkün olmuşdur. (c. I, v. 11)

Erməni ziyyətləri, kəməksiz müsəlmanları qırmaqla, dənizçiləri və qızıl ordunun əsgərlərini onların üzərinə qaldırmaq isteyirdilər. Məsələn, Martin 19-da səhər İran konsulu və dənizçi Natanson Qalaya gəlmiş və müsəlmanların nümayəndlərinə bildirmişlər ki, şəhərdə müsəlmanların Qalada olan bütün rusları, habelə erməniləri qırıldıqları barədə şayiələr gəzir. Buna cavab olaraq müsəlmanların nümayəndləri onların hər ikisini, aralarında ermənilərin də olduğu, 240 xristian kişi, qadın və uşaqların qaldığı Mir Əli Nağı Hüseynovun evinə gətirmişlər. Xristianlarla yaxşı rəftar olunduğu və yeməkla təmin edildiklərinə, və onların mərmilərdən qorunmaq üçün Hüseynovun evinə könülü surətdə gəldiklərinə əmin olduğandan sonra, Natanson və konsul çıxb getmişlər. Üç saatdan sonra onlar yenidən geri qayıtmış və bildirmişlər ki, erməni ictimai xadimlərindən iki nəfər onlara telefonla belə xəbər vermişdir ki, onlar, yəni konsul və Natanson Qaladan

çıxb getdikdən sonra, müsəlmanlar bütün xristianları qırmışlar. Özlerinin qəsdən aldadıldıqlarına əmin olan konsul və Natanson ermənilərin hücumunun qarşısını almaq üçün Qalada 20 matros saxlamış, özləri isə çıxb getmişlər. (c. II, v.1)

Martin 20-də üç erməni əsgərinin müşayiət etdiyi erməni zabiti Tatevos Əmirov "Kaspi" qəzetiñ redaksiyasının binası ilə "İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin binası arasında olan dalana gəlmış və "İsmailiyyə"nin binasına girmişdir; bir müddət sonra binanın pəncərələrindən tüstü və alov görünmüştür və yalnız Bakı müsəlmanlarının fəxri deyil, həm də bütün şəhərin bəzəyi olan bu əzəmətlili bina yanaraq məhv olmuşdur. Yanğını söndürəcək heç kəs yox idi, çünki müsəlmanlar pulemyotlardan və tüfənglərdən aramsız atəşə tutulan küçəyə çıxməq imkanından məhrum idilər. (c. II, v. 2)

Daha sonra, "Kaspi" qəzeti redaksiyasının binası və "Dağıstan", "İsgəndəriyyə" və "İslamiyyə" adlı müsəlman mehmanxanaları da yandırılmışdır.

Yandırılmış binalar bütün Qafqaz müsəlmanlarının həyatında böyük rol oynayırlırlar: 1. "İsmailiyyə"də bütün Qafqaz müsəlman komitələri yerləşirdi və bu binada həmin komitələrə məxsus pul və sənədlər saxlanılırdı; bundan əlavə, binada bütün müsəlman yiğincəqləri və qurultayları keçirilirdi: məsələn, 1918-ci ilin fevral ayının 15-də açılmış Ümumqafqaz müsəlmanlarının qurultayı; 2. "Kaspi" qəzetiñ redaksiyasında müsəlman dilində müxtəlif kitablar çap olunurdu, yanğın zamanı isə onun zirzəmiliyərində ərab dilində yenica çapdan çıxmış 5000 Quran kitabı var idi və onların hamısı yanmışdır; 3. "İslamiyyə", "Dağıstan" və "İsgəndəriyyə" mehmanxanalarında Bakıya gələn bütün müsəlmanlar qalırdırlar; bu mehmanxanaların dağıtıları arasında yanib qaralmış xeyli müsəlman cəsədi tapılmışdır: məsələn, "Dağıstan" mehmanxanasının xarabalıqları arasında doktor Kərim bəy Sultanovun, Cavad bəy Aşurbəyovun, "Hacınski Çələkən" mədənlərinin idarə başçısı Abdulla bəy Bababəyovun və digərlərinin cəsədləri tapılmışdır. (c. II, v. 2; c. I, v. 45)

Ermanılər müsəlmanların evlərinə soxularaq, bütün qiymətli əşyaları aparırlar, qalan əşyaları qırıb-tökür, əksər hallarda isə yandırırlar. Şəhərin

aşağı hissəsində, Sisianovskaya küçəsindən aşağıda, Hacı Zeynal Abdin Tağıyevin mənzili istisna olmaqla, qarət olunmamış müsəlman mənzili qalmamışdır. Bəzi rayonlarda, məsələn, Məmmədli rayonunda və yaxud bazarда müsəlmanların məskunlaşığı bütün tikililər başdan-ayağa yandırılmış və qarət edilmişdir. Ümumilikdə, Bakı şəhərinin müsəlman əhalisine köhnə qiymətlə 400.000.000 rubldan az olmayaraq, ziyan vurulmuşdur. (c.II, v.3)

Mart ayının 19-da öz silahları bolşeviklərə təhvil verməyə razılıq vermiş müsəlmanlarla bolşeviklər arasında sülh bağlanmasına baxmayaraq, ermənilər nəinki Martin 22-nə, müsəlmanlarla onların arasında barışığın elan edildiyi gənə qədər, hətta sonrakı vaxtlarda da müsəlmanları öldürməkdə və qarət etməkdə qərarlı idilər. Müsəlmanların çoxsaylı qarət olunması, qətlə yetirilməsi və yoxa çıxması halları Bakı şəhəri Azərbaycan-Türk qoşunları tərəfindən alınanadək davam etmişdir. (c.II, v.51)

Müsəlmanların qardaş qırğınınə son qoymaq cəhdilərinə erməni əsgərlərinin münasibəti aşağıdakı faktla sübut olunur: Martin 20-də, çarşənbə axşamı, Molla Cavad Axund, Molla Hacı Mir Mövsüm, Hacı Hüseyn Tağıyev, doktor Atabekyan və icraiyyə komitəsinin üzvü Denejkindən ibarət olan nümayəndə heyəti Qaladan avtomobilli şəhərin yuxarı hissəsinə göndərilmişdi. Zavedenskaya küçəsində altı erməni əsgəri nümayəndə heyətinin saxlanmış və heyətin hara getdiyini soruşmuşdur. Nümayəndə heyətinin şəhərin müsəlmanlar tərəfindən tutulmuş hissəsinə keçərək, müsəlmanlarla ermənilər arasında sülh bağlandıq üçün, onlara hərbi əməliyyatları da yandırmaq təklifi etmək istədiyini eşidəndə erməni əsgərləri bildirmişlər ki, onlar nümayəndə heyətini buraxmayıcaqlar, çünki heç bir barışıq tanımlırlar. Nümayəndə heyətinin üzvləri müsəlmanların Zavedenskaya küçəsinin axırındakı səngərlərinə təraf yönəldikdə, erməni əsgərləri onların arxasında atəş açmağa başlamış və səngərlərə qədər qaçaraq, orada gizlənməyə macəl tapmış Molla Cavad Axund istisna olmaqla, nümayəndə heyətinin üzvlərinin hamisini qətlə yetirmişlər. (c.II, v.4)

Bütün yuxarıda göstərilənlər istər şahid ifadələri, istərsə də işə əlavə edilmiş baxış, ekspertiza protokolları və çoxlu sayıda yandırılmış evlərin və hədsiz

dərəcədə eybacər hala salınmış cəsədlərin fotosəkilləri ilə təsdiq edilir.

Şəhərin müsəlmanlar yaşayışının hissələrini talan etmiş erməni əsgərlərinin başında tüfənglər və mauzerlər silahlanmış mühəndis Artyom Ter-Akopovun, Fridun Akopovun, Jorj Melikovun, Asatur Vacyansın, andlı iclasçı Arutçevin, Yeqiş Paxlavuninin, Levon Saatsazbayovun, tələbə Popovyanın, Ambarsum Melikovun, Stepan Lalayev, praporşik Dovlatovun və Xristofor Dildarovun durdugu sübut edilmişdir. (c.I, v.1,5,6; c. II v. 2, 23, 24, 50)

Mart hadisələri zamanı ermənilərin həyasişliyi o həddə çatmışdır ki, onlar hətta tanışları olan müsəlmanların da evlərinə soxulur, onların əmlaklarını qarət edir və hər yerdə, sərasər hamını qatla yetirildilər.

Məsələn, martın 20-də Stepan Lalayev erməni əsgərlərinin böyük dəstəsi ilə Vorontsovskaya küçəsində yaşayış doktor Baybala bay Sultanovun mənzilinə soxulmuş, sonuncunu öz revolveri ilə güllələyərək yerində öldürmüşdür. Sultanovun mənzilinə həyətinə enən Lalayev oradakı müsəlman bağbanı, onun arvadını və ikiyاشlı oğlunu şəxsən güllələmişdir. (c.I, v.62, 68)

Suraxanskaya küçəsində yaşayış Məşədi Əhməd Rahim oğlunun mənzilinə 30 nəfəre yaxın silahlı erməni əsgəri girmiş və 34.840 rubl dəyərində qızıl, gümüş və digər müxtəlif qadın əşyalarını götürmüştür; Məşədi Əhməd cinayətkarların arasında qonşuları dərzi Hayk Yaramış oğlunu və baqqal Yexuş Samvel oğlunu tanımışdır. (c. I, v. 21)

Həmin Yexuş digər silahlı ermənilərlə birlikdə Suraxanskaya küçəsində yaşayış Ağa Hüseyn Hacı Səlim oğlu Nəçəfovun mənzilinə girmiş, sonuncunun 111.460 rubl dəyərində ən qiymətli əşyalarını götürərək, mənzil sahibinin qardaşını və atasını öldürmiş, onun özünü isə qadınlarla və uşaqlarla birləşdə Mailov teatrına göndərmişdir; onları həmin yerdə 3 gün saxlamışlar. (c. I v. 22)

Bir neçə silahlı erməni, onların arasında praporşik Avakyan və çəkmə emalatxanasının sahibi İsaak Baqdasarov, Serkovnaya küçəsində yaşayış Məşədi Hüseyn Səfəraliyevin mənzilinə soxulmuş, onun 186.000 rubl məbləğində bütün nağd pullarını və müxtəlif qiymətli əşyalarını zorla götürmüş

və Səfəraliyevi ailəsi ilə birlikdə "Rekord" teatrına aparmışlar. Yolda Səfəraliyevi müşayiət edən ermənilərdən biri ona tüfəngdən atəş açmış və sağ qulağından yaralamışdır. (c. I, v. 25)

Həmin İsaak Baqdasarov, digər silahlı ermənilərlə birlikdə Tatarskaya küçəsində yaşayış Mir Qasim İbrahim oğlunun mənzilinə gəlmış və onun 150.000 rubl dəyərində olan bütün əmlakını qarət etmişdir. (c. I, v. 94)

Həsən Mikayılovun Bondarnaya və Mariinskaya küçələrinin kəsişməsində yerləşən mənzilinə bir neçə silahlı erməni soxulmuşdur; onların arasında Olginskaya küçəsində Tağıyev pasajının qarşısındaki bərbərhananın dolu bədənlə, yanağı çapılı, sahibi də olmuşdur. Cinayətkarlar Mikayılovun qardaşlarından birini - Məlik Məmmədi öldürmiş, o biri qardaşı Tağıni isə arvadı və qızı ilə birlikdə Mailov teatrına aparmışlar; yolda onlar Tağıni da öldürmiş və üzərində olan 2500 rubl pulu götürmişlər. Ermənilər Mikayılovların mənzilindən ümumilikdə 54.000 rubl dəyərində nağd pul və digər qiymətli əşyalarını götürmüşlər. (c. I, v. 30)

Teymur Səlimovun Serkovnaya küçəsində yerləşən mənzilinə silahlı ermənilər gəlmiş və 150.000 rubl dəyərində olan bütün əmlakını aparmışlar. Mənzildə olan dalandar Məmməd İrza qarətçilərin arasında həmin evdə yaşamış Aleksandr və Levon Ter-Qazarovları və onların adı müəyyən edilməmiş üçüncü qardaşlarını tanımışdır; Məmməd İrza Aleksandr Ter-Qazarovun kiməsə telefonla mənzil sahiblərinin evdə olmadığını bildirərək, onu Səlimovun mənzilinə gəlməyə davət etdiyini eйтmişdir. (c. I, v. 56)

Ağa Əli İsmayılovun Bondarnaya küçəsində yerləşən mənzilinə tüfənglərlə silahlanmış altı nəfər erməni gələrək, Ağa Əlini güllələmək istəmişlər. Onlar Nikolay pulları ilə 7080 rubl pulunu alaraq, onu öldürməməyə razılaşmış və yalnız süngü ilə kürəyindən yaralamışlar. Sonra mənzildən 17.780 rubl dəyərində olan bütün qiymətli əşyalarını götürərək, ermənilər Ağa Əlini və onun ailəsini Mailov teatrına aparmış və orada onların hamisini bir gün yanım saxlamışlar. İsmayılov qarətçilərin arasında bərbərlər ittifaqında xidmət edən dolu bədənlə, qırılmış, çopur sıfatlı Arşak Avetisovu tanımışdır. (c. I, v. 91)

Çadrovaya küçəsində yaşayış Yaxşı Hacı Əli Mərdan qızı Ma-

nafovanın evinə tüfənglərlə silahlanmış bir neçə nəfər erməni soxulmuş, onun oğlu Ağaverdi Manafov güllələmiş və onun 75.000 rubl dəyərində olan bütün əmlakını qarət etmişdir. Yaxşı Xanım qarətçilərdən öz kirayənişini, mart hadisələrindən sonra Qoqolevskaya küçəsi, dalañ 2, ev 14 ünvənına köçmüş Aleksandri tanımışdır. (c. I, v. 124)

Mart qırğınlarının üçüncü günü Bondarnaya küçəsində yaşayan Məmməd Tağı Kərimovun mənzilinə Kərimovun kirayənişini Levon Arutyunoviç Qaraxanov getirdiyi bir neçə silahlı erməni gəlmışdır. Qaraxanov ümumilikdə 49.000 dəyərində nağd pul və ən qiymətli əşyaları götürərək, Kərimovu Mailov teatrına göndərmiş və ona hərbi nümunəli gödəkcəsini əynindən çıxarmağı məsləhət görmüşdür, belə ki, onu müsəlman divizionunun süvarisi kimi qəbul edib güllələyə bilərdilər. Sonra Qaraxanov Məmməd Tağının o vaxt praporşıklar məktəbində oxuyan qardaşını axtarmağa başlamışdır. Qaraxanovun yoldaşları onu axtararaq Əmir Qulu Həsənovun yaxınlıqdakı mənzilinə gəlib çıxmış və orada Əmir Qulunu və onun iki oğlunu, Məhərrəm və Hüseyn Balanı qatla yetirmişlər. (c. I, v.124)

Elə həmin gün bir qrup silahlı erməni Tatarskaya küçəsində yaşayan Nəsir Kərbəlayı Kazım oğlunun mənzilinə gəlmİŞ və onun əmisi Həbibulla Molla Hacı Baba oğlunu və əmisi oğlu Hacı Baba Həbibulla oğlunu öldürərək, 2000 rubl nağd pulunu və 7662 rubl dəyərində müxtəlif qiymətli əşyalarını götürmüşlər. Nəsir özü qaçıb xilas ola bilmışdır. O, cinayatkarların arasında Tatarskaya və Karantinnaya küçələrinin tinindəki baqqal dükəninin sahibi Yequşu, Samvelin oğlunu görmüşdür. (c. I, v. 125)

Martin 20-də bir dəstə silahlı erməni əsgəri Serkovnaya küçəsində yaşayış Məşədi Məmməd Sadiq Talibovu ailəsi ilə birlikdə əsir apararkən, onun kirayənişini, andlı iclasçı Varşamyanın qardaşı Levon Varşamyan Talibovun 5.000.000 rubl dəyərində olan bütün qiymətli əşyaları qarət etmişdir; təkə 30 funta yaxın qızıl oğurlanmışdır. (c. I, v. 162)

Martin 20-də Çadrovaya küçəsində yaşayan İsmayıllı bay Şeyda bay oğlunun mənzilinə 20-25 nəfər erməni əsgəri gəlmiş, mənzildə axtaraş aparmış və İsmayıllı bayın 5200 rubl pulunu götürmüşlər. Sonra onlar İsmayıllı bayı,

onun qardaşı Qasim bəyi, əmisi Xalıq bəyi Məmmədbəyovu və sonuncunun oğlu İlyas bəyi Küçəyə çıxarmışlar; burada onlar dərhal 70 nəfərə yaxın erməni tərəfindən əhatəyə alınmışlar. Bu kütlədən bir çoxları İsmayıllı bayə və onun yaxınlarına atəş açmağa başlamış və üç güllə ilə Qasim bəyi, bir güllə ilə Xalıq bəyi və üç güllə ilə İlyas bəyi öldürilmişlər. Ciynindən güllə yarası almış İsmayıllı bay qaça bilmışdır. İsmayıllı bay ona güllə atanlardan I kişi gimnaziyasının tələbəsi Paronyanı tanımışdır. (c. I, v.164)

Tüfənglərlə silahlanmış bir neçə erməni Nijne-Priyutskaya küçəsində yaşayan Əliyoldaş Əliyevin evinə soxulmuş, onun özünü və dörd qardaşını qatla yetirmiş və onların bütün əmlakını qarət etmişlər. Bu zaman onlar Əliyevin kirayənişini Yankel Samuiloviç Slavinskini də əşyalarını götürmişlər. Sonradan Slavinski qarətçilərdən birini küçədə tanımışdır və o, habs edilmişdir; bu Xaçatur Martirosov idi. (c. II, v. 45)

Həmin vaxt Məşədi Məmməd Sadiq Həsənovun da əşyaları silahlı ermənilər tərəfindən qarət edilmişdir; cinayatkarların başında Sergey Melikov durdu. (c. II, v.176)

Mart hadisələri zamanı erməni əsgərləri tərəfindən Əli Övsəd Davudzadənin "Qrand Otel" mehmanxanasının birinci mərtəbəsində yerləşən baqqal dükəni qarət edilmişdir; sonradan Stepan Lalayev Əli Övsətin kürəkəni İmamverdi Zeynalova demişdir ki, dükən onun əmri ilə qarət olunmuşdur. (c. I v. 112, 113)

Mart qırğınlarının ikinci günü Qalada, kilsənin yanında yaşayan İşxan Qarabəyov qayın Nikolayla birlikdə öz evinin damından qarşısındaki evdə yaşayış Əbdül Cabbar Babayevin mənzilinin pəncərələrini atəş tutmuşdur. Əbdül Cabbarın qardaşı Əbdül Qafar kabinetə daxil olaraq telefonla danışmağa başlayarkən Qarabəyov və onun qaynı bir neçə atəş açmış və onu yerindəcə öldürmişlər (c.I, v.3).

Əbdül Cabbar Babayevin sözlərinə görə onun yaxın tanışı Pyotr Moiseyeviç Zorabov hakim Tigran Ter-Zaxaryanın denşikinin digər ermənilərlə birlikdə Cavad bay Aşurbəyovun və doktor Kərim bay Sultanovun öldürülməsində və cəsədlərin "Dağıstan" mehmanxanasının yanmış binasının içində

atılmasında özünün iştiraki barədə necə danışdığını eşitmışdır. (c. I, v. 4)

Yuxarıda şərh edilənləri nəzərdən keçirək və;

I. Yuxarıda təsvir edilən cinayətlərin törədilməsində: 1. Əli Övsəd Da-vudzadənin, İmamverdi Zeynalovun və Ağa Hüseyin Tağıyevin ifadələri üzrə Stepan Lalyevin; 2. Abbas Eyvazovun ifadəsi üzrə Artyom Nikolayeviç Ter-Akopovun və Fridun Antonovun; 3. həmin Eyvazovun, polkovnik Mansur şahzadə Qacarın və Ağa Hüseyin Tağıyevin ifadələri üzrə Jorj Melikovun; 4. Əbdüll Cabbar Babayevin ifadəsi üzrə İşhan Qarabəyovun, onun qaynı Nikolayın və Tigran Ter-Zaxaryanın denşikinin; 5. Mirzə Əhməd Hüseynzadənin ifadəsi üzrə Asatur Vacınsın; 6. Ağa Hüseyin Tağıyevin ifadəsi üzrə Tatevos Əmirovun; 7. Məşədi Əhməd Rəhim oğlunun, Ağa Hüseyin Hacı Səlim oğlu Nəcəfovun və Nəsir Kərbəlayı Əzim oğlunun ifadələri üzrə baqqal Yexuş Samveloviçin; 8. həmin Məşədi Əhməd Rəhim oğlunun ifadəsi üzrə dərzi Hayk Yeramiş oğlunun; 9. Məşədi Hüseyin Səfəraliyevin və Mir Qasım Seyid İsmayılovun ifadələri üzrə çəkməçi Isaak Baqdarovun; 10. Əsxəddin Hacı oğlu Mustafayevin ifadəsi üzrə zabit Sergeyeviñ; 11. Teymur Səlimovun ifadəsi üzrə Aleksandr Ter-Qazarovun, Levon Ter-Qazarovun və onların adı hələ də müəyyən edilməmiş üçüncü qardaşının; 12. Ağa Əli İsmayılovun ifadəsi üzrə bərbər Arşak Avetisovun; 13. Yaxşı Xanım Hacı Əli Mərdan qızı Manafovanın ifadəsi üzrə soyadı hələ də müəyyən edilməmiş Aleksandrin; 14. Məmməd Tağı Kərimovun ifadəsi üzrə Levon Arutyunoviç Qaraxanyanın; 15. Məşədi Məmməd Sadiq Həsənovun ifadəsi üzrə Sergey Melikovun; 16. Məşədi Məmməd Sadiq Talibovun ifadəsi üzrə Levon Varşamyanın; 17. İsmayılov bəy Şeyda bəy oğlunun ifadəsi üzrə I kişi gimnaziyasının tələbəsi Paronyanın; 18. Ağa Hüseyin Tağıyevin ifadəsi üzrə Ambarsum Melikovun, praporsik Dovlatovun və Xristofor Dildarovun; 19. Mir Əbdüll Əziz Seyidovun ifadəsi üzrə tələbə Popovya-

nın; 20. Yankel Samuiloviç Slavinskinin ifadəsi üzrə Xaçatur Martirosovun; 21. Məşədi Hüseyin Səfəraliyevin ifadəsi üzrə praporsik Avakyanın; 22. Kazim Ələsgər oğlu Axundovun ifadəsi üzrə Yeqiş Paxlavuninin və Levon Saatsəbzəyovun ifşa olunduğu;

II. Yuxarıda təsvir olunan cinayətlərin törədildiyi mart qırğınlarının müsəlman əhalisini dəfələrlə silahlı çıxışa sövq etməyə cəhd göstərək, nəticədə onun əvvəlcə Bakıda, daha sonra ucqarlıarda fiziki olaraq məhv edilməsinə, bütün əmlakının mənimşənilməsinə və onun bütün rifahının və siyasi üstünlüğünün təbii surətdə ermənilərin əlinə keçməsinə nail olmaq məqsədi ilə "Daşkansütün" partiyası və Erməni Milli Şurası tərəfindən hələ 1917-ci ildən başlayaraq hazırlanıldığı;

III. 1918-ci ilin mart ayının 17-dən sonra cərəyan edən hadisələrin göstərdiyi kimi, müsəlmanların qotla yetirilməsinin və müsəlmanların evlərinin darmadağın edilməsinin şəhərin bütün hissələrində, planauyğun şəkildə, əvvəlcədən müəyyən edilmiş sistem üzrə, yaxşı təşkil edilmiş hərbi hissələr tərəfindən, həm də onların rəhbərliyi altında və Bakı şəhərinin erməni əhalisi tərəfindən həyata keçirildiyini;

IV. Buna görə də, yuxarıda təsvir olunmuş cinayətlərdən birinin və ya bir neçəsinin törədilməsində ifşa olunanların hamisiniñ quldur dəstəsinin üzvləri kimi, həm də digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq,

Hesab edirəm ki, Cəza haqqında Qanun Məcəlləsinin 13, 129, 927, 1452, 1453, 1607, 1633 və 1636-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə yuxarıda adları çəkilən şəxslər barədə cinayət işi açılsın. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Kluge (imza)


AR Pİİ SSA, f. 277, s. 2, i. 27, v. 16-24

1918


ŞAMAXI ŞƏHƏRİ



Şəhərin müsəlman hissəsinin ümumi manzəri (panorama).



"Piran-Şirvan" bölməsinin qərbdən şərqa doğru ümumi mənzərəsi.



Şəhərin müsəlman hissəsinin ümumi mənzərəsi (panorama).



Şixmınas küçəsində Sultanovun evinin hayatındə insan sümükləri.



Cümə məscidinin ümumi görünüşü – fasad Axund Hacı Şix Həbibə.



Cümə məscidinin daxili görünüşü.




Cümə məscidinin şərq tərəfdən görünüşü.



Cümə məscidinin qarşısında dağıntılar.



Cümə mascidinin qərb tərəfdən ümumi görünüşü.



Cümə məscidinin daxili görünüşü.




"Ərdəbil" bölməsində məscidin darvazadan görünüşü.



Hacı Qasım məscidinin daxili görünüşü, Axund Hacı Şix Həbibə.



"İmamlı" məscidi, İmamın türbəsi və Axund Ağa Mir Mehdinin qəbrisi.



Yuxarı Qala məscidi, Hacı Seyid Əli Ağa Axundun qəbri ilə, cənub tərəfdən.



Yuxarı Qala məscidi, Hacı Seyid Əli Ağa Axundun qəbri ilə, qərb tərəfdən.



Şamaxı şəhərində pravoslav kilsəsi.



Şamaxı şəhərində erməni qriqoriyan kilsəsi.



Böyük Bazardan Gürcübazar küçəsinin görünüşü.




Bolşaya Bazarnaya küçəsində dükənlərin dağıntıları.



Bolşaya Bazarnaya küçəsində dükanların dağıntıları.




"Şıxminas" bölməsində Yuxarı meydanda dükənlərin dağıntıları.




Piran-Sirvan küçəsinin görünüşü.



Piran-Şirvan küçəsinin görünüşü, Həsənovların və Şixiyevin evləri.



İmamlı küçəsinin dağıntıları, Kərbalayı Məmməd Əli Əliyevin evi.




Şixminas və Bolşaya Bazarnaya küçələrinin tərində dağıntıları.



Şuxinas küçəsi, İsmayılovlara və Zeynalovlara məxsus evlər.



Sadovaya küçəsinin görünüşü, Hacı Səftər Rəhim oğlunun evi.



Gürçübazar küçəsinin şimaldan cənuba doğru görünüşü, Hidayət və Müftinin evləri.



İمامlı və Gürçubazar küçələrinin tinində dükənlərin dağıntıları.



Kupeçeskaya küçəsində Hacı Dadaş Əli-Mirzayevin evinin dağıntıları.



Kupeçeskaya küçəsində Hacı Həsənin evinin dağıntıları.



Kupeçeskaya küçəsində Abdulla Dəmir oğlunun evinin dağıntıları.



Qoşabulaq və Gürcübazar küçələrinin tinində yerləşən evin dağıntıları və ətrafdakı xarabalarlıq.



Qoşabulaq küçəsinin görünüşü, Müftinin və Veysovun evləri.



Şia Qazisi Axund Molla Abbasqulu Əbdül Hüseynzadənin dağdırılmış evi.



Şəxmasında Azad bəy Qocamanbəyovun evinin dağıntıları.



"Şixminas" bölməsində Cəfər-Qulu Axundovun evinin dağıntıları.



Yuxarıqala küçəsində Əşrəf Hacı Salim oğlunun evinin dağıntıları.



"İmamlı" bölməsində İsgəndərovların evinin dağıntıları.



"İmamlı" bölgəsində Qazanfar Zeynalovun evinin dağıntıları.




Cavad bəy və Rüstəm bəy Məmmədovlara məxsus evin dağıntıları.



Cavad bay və Rüstam bay Mammədovlara məxsus evin dağıntıları.



İmamlı küçesinde Camo bayin evinin dağıntıları.



İmamlı küçəsində Salamovlara məxsus evin dağıntıları.



"Kövsərli" bölməsində İbrahim Əfəndinin evinin dağıntıları.



"Imamlı" bölgəsində Məmməd Tağı Əliyevin evinin dağıntıları.

PROTOKOL

5 noyabr 1918-ci il, Şamaxı şəhəri.

Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski aşağıdakilara dair bu protokolu tərtib etmişdir:

Bu il noyabrın 1-də axşam saat 7-də mənim, yəni Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı şəhərindəki üzvü Novatskinin, yanına adı çəkilən komissiyanın eksperti-fotoqraf L.U.Daşkeviç gələrək məlumat verdi ki, o, komissiyanın üzvü Mixaylovla birlikdə Şamaxiya galırmiş, Mixaylov yolda xəstələnib və Göyçay qazası Kürdəmir nahiyyəsi İltiçi kəndində qalıb, onun özü isə dağıdılmış şəhərin çəkilişlərini aparmaq üçün Şamaxiya gəlib.


Ertəsi gün şəkillərin çəkilişinə başlanılmışdır.

Noyabrin 2-də aydın havada aşağıdakı şəkillər çəkilmişdir:

- 1) "Piran-Şirvan" bölməsinin qərbdən şərqə doğru ümumi mənzərəsi;
- 2) Yuxarı Qala məscidi, Hacı Seyid Əli Ağa Axundun qəbri ilə, cənub tərəfdən;
- 3) Eyni məscid qərb tərəfdən;
- 4) "Şixminas" bölməsində Cəfər-Qulu Axundovun evi;
- 5) Şixminas küçəsində Sultanovun evinin həyatında insan sümükləri;
- 6) Cümə məscidinin daxili görünüşü;
- 7) Cümə məscidinin qərb tərəfdən ümumi görünüşü;
- 8) Eyni məscidin fasadı, Axund Hacı Şix Həbiblə;
- 9) Cümə məscidinin daxili görünüşü;
- 10) Cümə məscidinin şərq tərəfdən görünüşü;
- 11) Cümə məscidinin qarşısında daşıntılar;

Noyabrin 3-də:

- 12) Şəhərin müsəlman hissəsinin ümumi mənzərəsi (panorama);
- 13) Şəhərin müsəlman hissəsinin ümumi mənzərəsi (panorama);
- 14) "İmamlı" məscidi, İmamın türbəsi və Axund Ağa Mir Mehdinin qəbri;
- 15) İmamlı küçəsində Salamovların evinin daşıntıları;
- 16) Hacı Qasım məscidinin daxili görünüşü, Axund Hacı Şix Həbiblə;
- 17) "İnamlı" bölməsində İsgəndərovların evinin daşıntıları;
- 18) "Kövsərlı" bölməsində İbrahim Əfəndinin evinin daşıntıları;
- 19) "Şixminas" bölməsində Yuxarı meydanda dükanların daşıntıları;
- 20) Böyük Bazardan Gürcübazar küçəsinin görünüşü;
- 21) Bolşaya Bazarnaya küçəsində dükanların daşıntıları;
- 22) Bolşaya Bazarnaya küçəsində dükanların daşıntıları;
- 23) Bolşaya Bazarnaya küçəsində dükanların daşıntıları;
- 24) Kupeçeskaya küçəsində Hacı Dadaş Əli Mirzəyevin evi;
- 25) Həmin küçədə Abdulla Dəmir oğlunun evi;
- 26) Həmin küçədə Hacı Həsənin evi;
- 27) Gürcübazar küçəsinin şimaldan cənuba doğru görünüşü, Hidayət və Müftinin evləri;



Noyabrin 4-də:

- 28) Sadovaya küçəsinin görünüşü, Hacı Səftər Rəhim oğlunun evi;
 - 29) Piran-Şirvan küçəsinin görünüşü, Həsənovların və Şixiyevin evləri;
 - 30) Piran-Şirvan küçəsinin görünüşü;
 - 31) Qoşabulaq küçəsinin görünüşü, Müftinin və Veysovun evləri;
 - 32) Qoşabulaq və Gürcübazar küçələrinin tinində yerləşən evin dağıntıları;
 - 33) İmamlı və Gürcübazar küçələrinin tinində dükənlərin dağıntıları;
 - 34) İmamlı küçəsində Camo bayın evinin dağıntıları;
 - 35) Cavad bəy və Rüstəm bəy Məmmədov qardaşlarının evinin dağıntıları;
 - 36) Cavad bəy və Rüstəm bəy Məmmədov qardaşlarının evinin dağıntıları;
 - 37) "İmamlı" bölməsində Qəzənfər Hacı Zeynalova məxsus ev;
 - 38) "İmamlı" bölməsində Məmməd Tağı Əliyevə məxsus evin dağıntıları;
 - 39) İmamlı küçəsinin dağıntıları, Kərbələyi Məmməd Əli Əliyevin evi;
və noyabrin 5-də:
 - 40) Şixminas küçəsində Azad bəy Qocamanbəyovun evi;
 - 41) "Ərdəbil" bölməsində məscidin darvazadan görünüşü;
 - 42) Şixminas küçəsi, İsmayılovlara və Zeynalovlara məxsus evlər;
 - 43) Şixminas və Bolşaya Bazarnaya küçələrinin tini;
 - 44) Şəhər Qazisi Axund Molla Abbasqulu Əbdül Hüseynzadənin dağıdılmış evi;
 - 45) Yuxarıqala küçəsində Əşrəf Hacı Səlim oğlunun evinin dağıntıları;
- Qeyd: noyabrin 3-də və 4-də çəkilmiş şəkillər tutqun havada, duman-
da, 5-də isə 4 şəkil yağılı havada çəkilib.

Şamaxı şəhərində rütubətli, soyuq otaqda, yaxşı suyun, ümumiyyətlə, elementar şəraitin olmadığı səbəbindən fotosəkilləri aydınlaşdırmaq mümkün olmamışdır.

Komissiyanın üzvü: A.Novatski (imza).

Ekspert-fotoqraf: imza.

Azərbaycan Respublikasının Dövlət Arxivisi, f. 1061, sih. 1, iş 106, vər. 69-70.

Baxış protokolu

1918-ci il, 6 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü İsmayılov bəy Şahmaliyev, şahidlər - Ərzaq Nazirinin Şamaxı qəzası üzrə müvəkkili Mustafa bəy Mahmudovun və Şamaxı xəzinədarlığının kassiri Panteleymon İvanoviç Puqaçovun iştirakı ilə Şamaxı şəhərində pravoslav hərbi kilsəyə baxış keçirdim və müəyyən olundu:

Kilsəyə heç bir zərər dəyməyib, bütün, həm daş, həm də taxta hissələr salamatdır, pəncərələr, qapılara toxunulmayıb və öz yerlərindədirlər, yalnız pəncərələrdə bir neçə şüsha sıñılıb, bütün zənglər, yalnız birindən başqa, qül-lədən asılmışdır, bir zəng kilsənin içindədir.

Bununla protokol bitmiş və imzalanmışdır. Kilsənin şəkli 46-cı № ilə çəkilib.

Şahidlər: M.Mahmudov, P.I.Puqaçov (imzalar).

Fövqəladə Təhqiqat Komissiyasının üzvü: İ.Şahmaliyev (imza).

AR DA, f. 1061, siy. 1, iş 106, vər. 71.

Baxış protokolu

1918-ci il, 6 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü İsmayılov bəy Şahmaliyev, şahidlər - Şamaxı xəzinədarlığının kassiri Panteleymon İvanoviç Puqaçovun və Şamaxı qəzası Cuxuryurd kənd sakini Larion Zaxarov İkirlivun iştirakı ilə Şamaxı şəhərində erməni qırqorıyan kilsəsinə baxış keçirdim və aşağıdakılardan müəyyən olundu:

Göstərilən kilsəyə zərər daymamış, yanğın izləri və başqa daşıntılar yoxdur, bütün taxta hissələr salamatdır, pəncərələr (çərçivələr), qapılara toxunulmayıb, bəzi pəncərələrdə bir neçə şüsha sıñılıb və yerinə dəmir təbəqələr qoyulub; kilsəni əhatə edən daş hasar da zədələnməyib, iki dəmir və bir taxta darvazalar da salamatdır.

Bununla protokol bitmiş və imzalanmışdır.

Kilsənin şəkli 47-ci № ilə çəkilib.


Şahidlər: P.I.Puqaçov, L.Z.Kirilov (imzalar).

Fövqəladə Təhqiqat Komissiyasının üzvü: İ.Şahmaliyev (imza).


AR DA, f. 1061, siy. 1, iş 106, vər. 71.

1918

ŞAMAXI QƏZASININ KƏNDLƏRİ



Təkla-bəy kəndi. Ümumi manzara.




Təkla-bəy kəndi. Məscid.




Çuxanlı kəndi. Ümumi mənzərə.



Çuxanlı kəndi. Abdulla Mahmud oğlunun evi.



Çuxanlı kəndi. Məscidin minbəri yanğının izləri ilə.



Ağsu kəndi. Məscidin portallı.



Ağsu kəndi. Məscidin fasadı.



Ağsu kəndi. Ağa İsbəy Ağabəyovun evi.



Ağsu kəndi. Hacı Səməd Hacı Məmməd oğlunun evi.



Çarhan kəndi. Saftar Heydər oğlunun evi.




Çarhan kəndi. Məscid.



Boyat kəndi.



Boyat kəndi.



Osmanbəyli kəndi. Şixəlibəyov qardaşlarının evi.



Marzəndigə kəndi. Ən çox zərər dəymış hissə.



Əngəxaran kəndi. Maşadı Qadim Maşadı Nadir oğlunun evi.



Ongaxaran kəndində mascid.

Baxış protokolu

1918-ci il, 8 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqələdə Təhqiqat Komissiyasının üzvü İsmayılov bəy Şahmalyiyev, şahidlər - Ağa Məmməd Hüseyn oğlunun və Sürxay bəy Səməd bəy oğlunun iştirakı ilə Şamaxı qəzası Təkla-bəy kəndinə baxış keçirdim və aşağıdakılardan müəyyən olundu:

Təkla-bəy kəndi Şamaxı şəhərindən şərqa doğru 11 verst aralı, dağın etəyində yerləşir və təxminən 3-4 desyatın sahəni əhatə edir; kənddə olan 12 evdən 7-si yandırılıb və dağıdırılıb.

Kəndin ümumi görünüşü 54-cü № ilə çəkilib.

Bununla protokol bitmişdir.

Şahidlər savadsızdır.

Komissiya üzvü: İ.Şahmalyiyev (imza).

AR DA, f. 700, siy. 2, iş 12, vər. 136.


Baxış protokolu

1918-ci il, 8 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqələdə Təhqiqat Komissiyasının üzvü İsmayılov bəy Şahmalyiyev, şahidlər - Ağa Məmməd Hüseyn oğlunun və Sürxay bəy Səməd bəy oğlunun iştirakı ilə Şamaxı qəzası Təkla-bəy kəndinə baxış keçirdim və aşağıdakılardan müəyyən etdim:

Məscid kəndin qurtaracağında yerləşir və kiçik həyəti ilə birlikdə 15 kvadrat sajın ərazini əhatə edir; məscidin uzunluğu 12, eni 6 və hündürlüyü 4 arşindır; məscidin özü yandırılmayıb və dağıdırılmayıb, ancaq damda çox da hündür olmayan taxta minarənin yanlığında (şahidlərin dediyinə görə) izləri vardır, günbəz isə düşərək məscidin həyətində qalmış; məscidin asfalt damında yanmış minarənin yerində qalmış 5-6 diametr ölçüsündə dəlik vardır.

Məscidin, eləcə də həyətində olan günbəzin və yanmış minarənin şəkli 55-ci № ilə çəkilib.



Bununla protokol bitmişdir.

Şahidlər savadsızdır.

Komissiya üzvü: I.Şahmaliyev (imza).

AR DA, f. 700, siy. 2, iş 12, vər. 137.

Baxış protokolu

1918-ci il, 8 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqələdə Təhqiqat Komissiyasının üzvü İsmayılov bay Şahmaliyev, şahidlər - Şamaxı qazası Mərzəndığa kənd sakinləri Məhərrəm Məmməd oğlunun və Şirinəli Məhəmməd oğlunun iştirakı ilə Şamaxı qazası Mərzəndığa kəndinə baxış keçirdim və aşağıdakılardı müəyyən etdim:

Mərzəndığa kəndi Şamaxı şəhərindən şərqə doğru 8 verst aralı, dağın yamacında yerləşir və təxminən 15 kvadrat sajın ərazini əhatə edir; kənddə olan 80 evdən 70-i yandırılıb və dağıdılib, 10- u isə salamatdır.

Kəndin daha çox dağıdılmış hissəsinin şəkli 53-cü № ilə çəkilib.

Bununla protokol bitmişdir.

Şahidlər savadsızdır.

Komissiya üzvü: I.Şahmaliyev (imza).

AR DA, f. 700, siy. 2, iş 12, vər. 158.

Baxış protokolu

1918-ci il, 8 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqələdə Təhqiqat Komissiyasının üzvü İsmayılov bay Şahmaliyev, şahidlər - Şamaxı qazası Çuxanlı kənd sakinləri Fətulla Molla Əyyub oğlunun və Veys Xan Məlik oğlunun iştirakı ilə Şamaxı qazası Çuxanlı kəndinə baxış keçirdim və aşağıdakılardı müəyyən etdim:

Çuxanlı kəndi Şamaxı şəhərindən şimal-şərqə doğru 12 verst aralı, dağın yamacında yerləşir və təxminən 304 desyatın ərazini əhatə edir. Kənddə olan

42 evdən 25-i yandırılıb və dağıdılib. Bu kənddə Əbdül Mürşüd Məhəmməd oğluna maxsus evin şəkli 58-ci № ilə, kəndin ümumi görünüşünün şəkli isə 57-ci № ilə çəkilib.

Bununla protokol bitmişdir.

Şahidlər savadsızdır.

Komissiya üzvü: I.Şahmaliyev (imza).

AR DA, f. 1061, siy. 1, iş 6, vər. 115.

Baxış protokolu

1918-ci il, 8 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqələdə Təhqiqat Komissiyasının üzvü İsmayılov bay Şahmaliyev, şahidlər - Şamaxı qazası Çuxanlı kənd sakinləri Fətulla Molla Əyyub oğlunun və Veys Xan Məlik oğlunun iştirakı ilə Şamaxı qazası Çuxanlı kəndinin məscidinə baxış keçirdim və aşağıdakılardı müəyyən etdim:

Məscid kəndin mərkəzində, çox da hündür olmayan təpəliyin yanında yerləşir, uzunluğu 20, eni 10, yan divarların hündürlüyü 4 arşindır; daşdan tikilib, damı asfaltdır.

Məscid özü zədələnməyib, ancaq içərisində, molların adətən Quran oxuduğu və moizə etdiyi minbar bir tərəfdən yandırılıb; məscidin döşəməsinə sərilmış həsir xalçalar qismən yanıb.

Şahidlərin dediyinə görə, ermənilər məscidi yandırmaq üçün cəhd göstəriblər - həsir xalçaları məscidin ortasına yiğaraq və taxta minbarı də buraya qoyaraq, onlara od vurublar və beləliklə, alovun bütün məscidə yayılacağına və onun tamamilə yanacağına ümidi ediblər. Ancaq adı bir təsadüf üzündən alov bütün məscidə yayılmayıb və hətta minbar də bütünlükə yanmayıb.

Şəkil məscidin daxilində, minbərin yandırılmış hissəsi 56-ci № ilə çəkilib.

Bununla protokol bitmişdir.

Şahidlər savadsızdır.

Komissiya üzvü: İ.Şahmaliyev (imza).

AR DA, f. 1061, siy. 1, iş 6, vər. 116-117.

Baxış protokolu

1918-ci il, 10 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövgələdə Təhqiqat Komissiyasının üzvü İsmayıł bəy Şahmaliyev, şahidlər - Şamaxı qəzası Ağsu kənd sakinləri Ağa İsa Əli bəy oğlunun və Paşa Abdulla oğlunun iştirakı ilə Ağsu kəndində baxış keçirdim və aşağıdakılardı müəyyən etdim:

Ağsu kəndi Kürdəmir stansiyasından şimala doğru 32 verst aralı, bu stansiyadan Şamaxı şəhərinə gedən şose yolunda, dağ ətəyində yerləşir və 40 desyatindən artıq ərazini əhatə edir; 4 ev istisna olmaqla, kənddə olan 500 ev və məscid yandırılıb və dağıdırılıb.

Bu kənddə aşağıdakı şəkillər çəkilmişdir – məscid 64 və 65-ci № ilə; Səməd Hacı Məmməd oğlunun evi 66-ci № ilə və Ağa İsa bəy Ağə bəy oğlunun evi 67-ci № ilə.

Şahidlər savadsızdır.

Komissiya üzvü: İ.Şahmaliyev (imza).

AR DA, f. 1061, siy. 1, iş 6, vər. 102.

Baxış protokolu

1918-ci il, 10 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövgələdə Təhqiqat Komissiyasının üzvü İsmayıł bəy Şahmaliyev, şahidlər - Şamaxı qəzası Ağsu kənd sakinləri Ağa İsa Əli bəy oğlunun və Paşa Abdulla oğlunun iştirakı ilə Ağsu kəndində baxış keçirdim və aşağıdakılardı müəyyən etdim:

Məscid kəndin mərkəzində, Kürdəmir stansiyasından Şamaxı şəhərinə gedən şose yoluñdan 3 sajin aralı yerləşir; uzunluğu 22, eni 14, qismən dağılmış divarın hündürlüyü isə 4 arşındır.

Daş hasarla əhatə olunmuş məscid həyəti ilə birlikdə təxminən 50 kvadrat sajin sahəni əhatə edir; məscidin dam örtüyü yoxdur, yandırılıb və onun qismən dağıdılmış dəmir təbəqələri şoseyə səpələnib, yan divarlar yerdən 2 arşın hündürlükdə bütünlükə məscidin içinə tökülrək onu doldurub; məscidin taxta hissələrindən (pəncərə, qapı) heç bir iz qalmayıb.

Bununla protokol bitmişdir.

Kənd məscidinin şəkli 64-cü və 65-ci № ilə çəkilmişdir.

Şahidlər savadsızdır.

Komissiya üzvü: İ.Şahmaliyev (imza).

AR DA, f. 1061, siy. 1, iş 6, vər. 103.

Baxış protokolu

1918-ci il, 10 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövgələdə Təhqiqat Komissiyasının üzvü İsmayıł bəy Şahmaliyev, şahidlər - Şamaxı qəzası Çarhan kənd sakinləri Müslim Gözəl oğlunun və Seyid Məcid Molla Mahmud oğlunun iştirakı ilə Çarhan kəndində baxış keçirdim və aşağıdakılardı müəyyən etdim:

Çarhan kəndi Şamaxı şəhərindən cənub-şərqi doğru səkkiz verst aralı, dağın yamacında yerləşir və təxminən 12-15 desyatın sahəni əhatə edir; kənddə olan 160 evdən əlli yandırılıb və dağıdırılıb.

Bu kənddə iki şəkil çəkilib: 52-ci № ilə yandırılmış və dağıdılmış məscid, 51-ci № ilə Səftər Heydər oğlunun evi.

Bununla protokol bitmişdir.

Şahidlər savadsızdır.

Komissiya üzvü: İ.Şahmaliyev (imza).

AR DA, f. 700, siy. 2, iş 12, vər. 36.

Baxış protokolu

1918-ci il, 10 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü İsmayıł bəy Şahmaliyev, şahidlər - Şamaxı qəzası Çarhan kənd sakinləri Müslüm Gözəl oğlunun və Seyid Məcid Molla Mahmud oğlunun iştirakı ilə Çarhan kənd məscidinə baxış keçirdim və aşağıdakiləri müəyyən etdim:

Məscid kəndin mərkəzində yerləşir və kiçik həyəti ilə birlikdə təxminən 45 kvadrat sajın sahəni əhatə edir; uzunluğu 20, eni 14, salamat qalan divarların hündürlüyü isə 6 arşindır; məscidin dam örtüyü yoxdur – tamamilə yanıb və onun dəmir təbaqələri həyətə səpalənib; heç bir taxta hissələr yoxdur, yalnız yanmış pəncərə və qapıların çərçivələrinin yerləri qalıb; məscidin kifayət qadır qalın olan divarı uçmayıb. Bu məscidin şəkli 50-ci № ilə çəkilib.

Bununla protokol bitmişdir.

Şahidlər savadsızdır.

Komissiya üzvü: İl.Şahmaliyev (imza).

AR DA, f. 700, siy. 2, iş 12, vər. 36.

Baxış protokolu

1918-ci il, 10 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü İsmayıł bəy Şahmaliyev, şahidlər - Cuxuryurd kənd sakini İvan Ivanoviç Polovinkini və Boyat kənd sakini Məşadi Heydər Əhməd oğlunun iştirakı ilə Şamaxı qəzası Boyat kəndinə baxış keçirdim və aşağıdakiləri müəyyən etdim:

Boyat kəndi Şamaxı şəhərindən şərqə doğru 5 verst, kəndarası yoldan ¼ (dördədə bir) verst aralı, Şamaxıdan gələndə yolun sağ tərəfində yerləşir; təxminən bir desyatın sahəni əhatə edir; kənddəki 25 evdən 20-si dağıdlıb və yandırılıb, 5-i salamatdır.

Bu kəndin şəkli 48-ci və 49-cu № ilə çəkilib.

Bununla protokol bitmişdir və imzalanmışdır.

Şahid: İvan Polovinkin.

Şahid Məşadi Heydər Əhməd oğlu savadsızdır.

Komissiya üzvü: İl.Şahmaliyev (imza).

AR DA, f. 700, siy. 2, iş 12, vər. 111, 156.

Baxış protokolu

1918-ci il, 7 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü İsmayıł bəy Şahmaliyev, şahidlər - Şamaxı qəzası Osmanbəyli kənd sakinləri Hacı Hacibaba oğlunun və İzzətulla Hacibaba oğlunun iştirakı ilə Osmanbəyli kəndinə baxış keçirdim və aşağıdakiləri müəyyən etdim:

Osmanbəyli kəndi Şamaxı şəhərindən cənub-şərqə doğru 10-12 verst aralı, dağın yamacında yerləşir və təxminən bir desyatın sahəni əhatə edir; bu kənddə olan 4 böyük bəy evindən və 10 kəndli evindən bütün bəy evləri, eləcə də Hacibaba oğluna və İzzətulla Baba oğluna məxsus evlər yandırılıb və dağıdlıb.

Kəndin daha çox zərər dəymış hissəsinin şəkli 52-ci № ilə çəkilib.

Bununla protokol bitmişdir.

Şahidlər savadsızdır.

Komissiya üzvü: İl.Şahmaliyev (imza).

AR DA, f. 700, siy. 2, iş 12, vər. 127.

Baxış protokolu

1918-ci il, 9 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü İsmayıł bəy Şahmaliyev, şahidlər - Şamaxı qəzası Əngəxaran kənd sakinləri Məşadi Qədim Məşadi Nadir oğlunun və Daşdəmir Oruc oğlunun, Şamaxı şəhər sakini Siracəddin Əfəndiyevin iştirakı ilə Əngəxaran kəndinə baxış keçirdim və aşağıdakiləri müəyyən etdim:

Əngəxaran kəndi Şamaxı şəhərindən şimala doğru 4 verst aralı, dağlar arası dərədə yerləşir və təxminən 25 desyatın sahəni əhatə edir. 16 ev istisna olmaqla, kənddə olan 186 evin hamısı yandırılıb və dağıdılib.

Əngəxaran kəndində məscidin şəkli 59-cu № ilə, Məşədi Qədim Məşədi Nadir oğlunun evi 60-ci № ilə və kəndin ümumi görünüşü 61-ci № ilə çəkilib.

Şahidlər: Məşədi Qədim Məşədi Nadir oğlu və Daşdəmir Oruc oğlu savadsızdır.

Şahid: Siracəddin Əfəndiyev (imza).

Komissiya üzvü: İl.b.Şahmaliyev (imza).

AR DA, f. 1061, siy. 1, iş 110, vər. 22.

Baxış protokolu

1918-ci il, 9 noyabr.

Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü İsmayılov bəy Şahmaliyev, şahidlər - Şamaxı şəhər sakini Siracəddin Əfəndiyevin və Şamaxı qəzası Əngəxaran kənd sakini Daşdəmir Oruc oğlunun iştirakı ilə Əngəxaran kənd məscidinə baxış keçirdim və aşağıdakılardı müəyyən etdim:

Yarımçılmış hasarla əhatə olunmuş və kiçik həyəti olan məscid kəndin mərkəzində yerləşir, sahəsi təxminən 20-22 kvadrat sajindir, uzunluğu 18, eni 10 və qismən dağılmış divarların hündürlüyü $4\frac{1}{2}$ arşındır; məscidin dam örtüyü yoxdur, tamamilə yanıb və onun dəmir təbəqələri məscidin içini səpələnib; məscidin bütün taxta hissələri da yanmışdır, pəncərə və qapıların çərçivələrinin izləri qalmayıb.


Məscidin şəkli 59-cu № ilə çəkilib.

Şahid: Daşdəmir Oruc oğlu savadsızdır.

Şahid: Siracəddin Əfəndiyev (imza).

Komissiya üzvü: İl.b.Şahmaliyev (imza).

AR DA, f. 1061, siy. 1, iş 110, vər. 21.



FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ
SƏDRİ Ə.XASMƏMMƏDOVUN ƏDLİYYƏ NAZİRİNƏ
MƏRUZƏSİ

22 NOYABR 1918-Cİ İL

Şamaxı şəhərinin və Şamaxı qəzası müsəlman kəndlərinin dağlıqlı-
ması və adı çəkilən şəhər və qəzanın müsəlman əhalisinə qarşı törədil-
miş zorakılıqlara dair iş üzrə

Fövqəladə Təhqiqat Komissiyasının apardığı istintaqla aşağıdakılardan
müəyyən edilmişdir:

Şamaxı şəhəri iki hissədən ibarət idi: Yuxarı və ya Erməni, Aşağı və ya Müsəlman hissələri. Birincidə, əsasən ermənilər, həmçinin ruslar və molokanlar, eləcə də xeyli müsəlmanlar, ikincidə isə, yalnız müsəlmanlar yaşayırıldılar. Şamaxı qəzasında əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir, ermənilər və molokanlar isə hərəsi 6 kənddə yaşayırlar. İstər şəhərli müsəlmanlar, istərsə də kəndli müsəlmanlar keçmiş zamanlardan bəri ermənilərlə və molokanlarla sülh və dostluq şəraitində yaşamış, onlara heç bir ziyan yetirməmiş, onları incitməmiş və daim mehriban qonşuluq əlaqələri saxlamağa çalışmışlar. Hətta 1905-ci ildə Cənubi Qafqazın bir çox şəhər və kəndlərində müsəlmanlar ermənilərə qarşı çıxış edəndə, Şamaxı şəhəri və Şamaxı qəzasında müsəlmanlar ermənilərlə üzərində zorakılıq etməmiş, onlara qarşı qansız düşməncilik çıxışları belə olmayışdır. Buna baxmayaraq, Şamaxı şəhəri və Şamaxı qəzasının ermənilə-

ri, sözsüz ki, həmin vaxtlar zərər çekmiş erməni qardaşları ilə həmrəylik namına ümumən müsəlmanlara, o cümlədən öz müsəlman qonşularına qarşı düşməncilik hissi bəsləməyə başlamış və 1905-ci ildə incidilmiş erməni qardaşlarına görə müsəlmanlardan qisas almaq üçün əlverişli məqam gözləmişlər. "Biz bu günü on iki ildir ki, gözlayırdik. Bu, 1905-ci il deyil ki, Nikolay sizə kömək etsin. İndi sizə heç kim kömək etməyəcək. Köməyə özünüzün müqəddəs Həzrət Abbasınızı çağırın" - deyə, 1918-ci il martın 18-də qalıblər kimi şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırılmışlar. Həkim Sazonov 1918-ci il martın 19-na keçən gecə erməniləri müsəlmanlara qarşı amansız zorakılıqda günahlandırırankən, onlardan - "mysəlmanlara heç bir aman yoxdur, onların hamisi məhv edilməlidir" - cavabını almışdı.

Ermənilər müsəlmanlara qarşı düşməncilik və nifrat hissələrini ayrı-ayrı hallarda, hələ I Dünya müharibəsinin əvvəllərində bürüzə verməyə başlamışlar: onlara qarşı özlərini çox təkəbbürlü və həyasızca-

sına aparır, onların milli və dini hissələrini təhqir edirdilər. Ancaq hələ açıq çıxış etmirdilər. Fevral çevrilişindən sonra ermənilər daha qətiyyətlə hərəkət etməyə başladılar. Onlar müsəlman əhalisini milli şovinizm-də günahlandıran və onlara qarşı düşmən mövqə tutan yerli Əsgər və Fəhlə Deputatları Soveti ilə əlaqəyə girdilər. Ermənilər üçüncü şəxslər vasitəsilə Sovet üzvlərinin müsəlmanlara qarşı fitnəkar hərəkətlərini təqdir edirdilər. Yerli komanda çıxıb gedərkən ermənilər nə müsəlman olan qəza komissarına, nə də yerli Müsəlman Milli Şurasına xəbər verməyərək gizli surətdə onlardan silah anbarını qəbul etdilər. Komanda getdikdən sonra onlar ermənilərdən və molokanlardan ibarət qarnizon təşkil edərək müsəlmanları oraya buraxmadılar. Sonuncular, nəhayət ki, müsəlmanların da qarnizonada daxil edilməsinə nail olduqda, erməni əsgərləri onlara qarşı düşməncəsinə yanaşır, hətta onları təhqir edir və incidirdilər. Elə bu vaxt ermənilər öz kəndlərinə müxtəlif yollarla silah-sursat gətirərək, sürətlə silahlanırdılar. Silah, əsasən, cəbhədən qayidian erməni əsgərləri tərəfindən furqonlarda bir nəfərə üç silah olmaqla və erməni əsgər dəstələri ilə birləşdə gətirildi. Ermənilərin bu hərəkətləri istər şəhərli, istərsə də kəndli müsəlmanları çox narahat edirdi, belə ki, onlar ermənilərin onlara qarşı silahlı hücumu hazırlaşdıqlarını aydın görürdülər. Müsəlman ictimai xadimləri və ruhaniləri müsəlman əhalisinin ermənilərə qarşı hər-hansı düşməncilik hərəkətlərinə yol verməməyi üçün hər cür səy göstərirdilər. Bu şəraitdə yaranmış vəziyyəti araşdırmaq üçün müsəlman ictimai xadimlərinin təşəbbüsü ilə müsəlman, rus və ermənilərdən ibarət Birləşmiş Komitə yaradıldı. Komitədə müsəlmanlar ermənilərin onlara qarşı yönəlmış düşməncilik hərəkətlərinə işarə edir, onları qeyri-səmimilikdə və riyakarlıqla günahlandırır, qardaşlıq və əmin-amanlıq şəraitində yaşamağa çağırır və 1905-ci ildə olduğu kimi, indi də qardaş qırığının baş verməsini istəmədiklərini bəyan edirdilər. Müsəlman ruhaniləri də ermənilərə eyni tərzdə

müraciətlər edirdilər. Ermənilər müsəlmanları onlara qardaşlıq hissələri bəslədiklərinə və onlara qarşı heç bir düşməncilik hərəkətləri hazırlamadıqlarına inandırmağa çalışır, eyni zamanda isə silahlanmaqdə davam edərək Şamaxı şəhərindən 6 verst aralı yerləşən Mədrəsa erməni kəndində yalnız Şamaxı qəzasının sakinlərindən deyil, Cənubu Qafqazın başqa yerlərindən də erməni əsgər kütłələrini toplayırdılar. Mart ayının birinci yarısında Şamaxida belə bir məlumat alınır ki, Bakıdan Şamaxiya top, pulemyot və böyük miqdarda mərmi ehtiyatı ilə silahlanmış üç minədək erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qarşısına müsəlman və erməni ictimai xadimlərindən ibarət nümayəndə heyati göndərilir. Heyat dəstəyə bütün silah-sursatı, top və pulemyotları Şamaxı qarnizonuna təhvil verməyi təklif etməli və ümumiyyətlə, dəstənin nə məqsədlə gəldiyini öyrənməli idi. Nümayəndə heyatının dəstə ilə görüşü molokan kəndi Qozlu-Çayda (Hilmilli) baş tutur. Dəstə silahı, topları, pulemyotları qarnizona təhvil verməkdən qəti imtina edir və bildirir ki, onların başlıca məqsədi və vəzifəsi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Bu zaman dəstə Şamaxı şəhərində yan keçərək Mədrəsa kəndinə gedəcəklərinə söz verir. Martın 15-də, səhər erkən həmin dəstə Şamaxının yanından keçərkən şəhərin kənarında öz evlərini qoruyan müsəlmanlar, onun şəhərə hücum etdiyini güman edib bir neçə atəş açırlar. Dəstə onları atəş tutur. Atışma başlayır və bütün şəhəri bürüyür. Ancaq müsəlman könüllü dəstəsinin raisinin sayasında anlaşılmazlıq aydınlaşdırılır və atışma dayandırılır. Bu atışma nəticəsində hər iki tərəf, həm müsəlmanlar, həm ermənilər tərəfdən tələfat olur. Axşama doğru şəhərdə tam qayda və sakitlik bərpa olunur. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxının bütün xalqlarının nümayəndələri və ruhaniləri bir yerə yığışaraq and içirlər ki, sülh şəraitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar. Bu münasibatla

ertəsi gün şəhərdə təntənəli yürüşlər təşkil olunur. Şamaxı hadisələri haqqında xəbərlər Kürdəmərə yetişərən bu kəndin sakinləri iki hörmətli şəxsi seçərək vəziyyəti öyrənmək və ermənilərdən müsəlmanları incitməməyi xahiş etmək üçün Şamaxıya yollayırlar. Nümayəndələr Mədrəsə kəndindən Şamaxıya gələn erməni rəhbərlərinə erməni yepiskopunun verdiyi andi xatırladaraq müsəlmanlarla sülh şəraitində yaşamağı təklif edəndə ermənilərdən bu cür cavab alırlar: "Müsəlman ruhaniləri erməni ruhaniləri ilə barişa bilər, lakin erməni xalqı müsəlmanlarla müharibə istəyir və bu işdə onu İngiltərə müdafiə edəcək".

Erməni yepiskopunun ermənilərin müsəlmanlara qarşı çıxış etməyə cəkləri haqqında verdiyi andi eşidən müsəlmanlar sakitləşərək fəlakətin onlardan yan keçidiyini düşünürər. Bu vaxta qədər Şamaxıda olan kənd könüllüləri dağlışaraq öz evlərinə gedirlər. Martin 17-da erməni yepiskopu ermənilərin rəhbərlərinə Şamaxı şəhərinin müsəlman və erməni əhalisi arasında sühəlün bağlığı haqqında məlumat vermək üçün Mədrəsə kəndinə yola düşür. Qəflətan martin 18-da sübh çəngi Şamaxı şəhərinin ətrafında top atəşləri eşidilməyə başlayır. Aydın olur ki, gecə ikan şəhər cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alınır və şəhərin müsəlman hissəsini bombalayırlar. Müsəlmanlar əvvəlcə müqavimət göstərmək istəyərək silahə sarınırlar, lakin top və pulemyot atəşlərinə qarşı dayana bilməyib geri çəkilirlər. Onların arasında dəhəşəti vahimə və təlaş başlanır. Ermənilər və molokanlar şəhəri atəşə tutmaqdə və hücum etməkdə davam edirdilər. Axşama doğru onlar artıq şəhərin ən zəngin müsəlman hissəsi olan "Piran-Şirvan" a soxulurlar. Onlar evləri yandırır və yanın evlərdən qaçaraq canını qurtarmaq istəyən kişi, qadın və uşaqları gülləyirdilər. Bundan əlavə, ermənilər evlərə basqın edir, sakinləri öldürür və qarət edirdilər. Şəhərin küçələrində qalaq-qalaq meytılər yüksəlmişdi. Gecə müsəlmanlar qalib gəlmış ermənilərin yanına nümayəndələr göndərərək onlara təslim olduqlarını bildirirlər. Atəş dayandırılmırıldı.

Ən zəngin müsəlmanların yaşadığı "Piran-Şirvan"ın bütün bölmələri idində idi. ertəsi gün ermənilər və molokanlar müsəlmanların bütün silahları əllərindən aldılar. Lakin buna baxmayaraq, müsəlmanları talan etməkdə və öldürməkdə davam edir, kişi, qadın və uşaqları qətlə yetirir, ölümlə və evlərini yandırmaqla hədələyərək onlardan pul tələb edirdilər. Küçələrdə əzab verilərək öldürülmüş, döşləri kəsilmiş, qarınları yırtılmış qadınların meytıləri atılıb qalmışdır. Qarət edilmiş əmlak araba və furqonlarla erməni və molokan kəndlərinə daşındırı. Şamaxı şəhərində bütün bu azığınlıqlar bir neçə gün, Gəncədən Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə göndərilmiş müsəlman silahlı dəstələrinin Şamaxıya gəlməsinə qədər davam edir. Bu qoşunların galməsi ilə ermənilər və molokanlar Şamaxıdan Qozlu-Çay molokan kəndinə çekişirlər. Müsəlman silahlı dəstələri onları təqib edir. Lakin məlum olur ki, ermənilərin və molokanların qüvvələri sayca onlardan qat-qat üstündür və onlar geri çəkilərək Şamaxı və Şamaxı qəzasını tərk etməyə məcbur olurlar. Bu qoşunlarla Şamaxının, demək olar ki, bütün müsəlman şəhər sakinləri də çıxb gedir, yalnız şəhərin ən yoxsul əhalisi: xəstələr, qocalar, qadınlar və uşaqlar qalır. Müsəlman qoşunu ilə getməklə xilas olan müsəlmanlar özləri ilə hətta ən qiymətli əşyalarını belə götürməyə macəl və imkan tapmayaraq onları taleyin hökmünə buraxırdılar. Müsəlman qoşunları getdikdən bir neçə gün sonra erməni və molokan quldur dəstələri ikinci dəfə Şamaxını tutdular. Müəyyən edilmişdir ki, onlar şəhərdə qalan və müsəlman qoşunları ilə getməyən bütün kişi, qadın və uşaqları qətlə yetirmişlər. Hamının tanıldığı və hörmət etdiyi Axund Cəfər Qulu da xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər onu Axund olduğu məsciddə zülm verməklə qətlə yetirmişlər; əvvəlcə onun saqqalını dəri qarşıq qoparmış, dişlərini sindirmiş, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişlər. Ermənilər həmçinin xilas olmaq ümidi ilə onun evinə və həyatınə pənah gətirmiş çoxlu qadın və uşaqları da ölü-

dürmüşlər. Axundun tamamılıq yandırılmış evinin hayatında çoxlu xırda insan sümükləri aşkar edilmişdir. Çürümüş meytılərin iri sümükləri isə türklər erməniləri Şamaxıdan qovandan sonra yiğilmiş və torpağa tapşırılmışdır. Həyətdə hələ indi də çürümüş meytılərin boğucu iyi qalmaqdır. Bundan başqa yandırılmış evlərin və məscidlərin həyatlarında baxış zamanı çürümüş meytılərin sümükləri aşkar olunmuşdur. Məscidlərin həyatlarında şəhərin müxtəlif hissələrində yiğilmiş insan sümüklərinin basdırıldığı çoxlu sayıda təzə qəbirlər vardır. Şəhərin bütün müsəlman hissəsinə od vurulmuşdur. Yanğın şəhəri tamamilə məhv etmişdir. Müsəlman hissəsində bir dənə də olsun ev qalmamışdır, yalnız şəhərin kasib bölmələrində yaşayış üçün yararsız olan bir neçə qazma qalıbdır. Şəhərin bütün müsəlman hissəsi indi yalnız xarabaliqdan, yanın külə dönmüş böyük bir ərazidən ibarətdir. Məscidlərə və onların nəzdində olan müqəddəs yerlərə də aman verməmişlər: on üç məhəllə məscidi və böyük ziyarətgah olan "Cümə məscidi" yandırılmışdır. "Cümə məscidi" müsəlmanlar üçün təkcə ziyarətgah, ibadət yeri kimi deyil, həm də 800 il bundan əvvəl tikildiyi üçün qədimdən qalmış abidə kimi əziz idi. Baxış zamanı müəyyən olunmuşdur ki, həm məscidlər, həm də evlər, mağazalar və digər tikililərin daş divarları naməlum maye ilə isladılaraq yandırılmışdır. Bir neçə məscid, ev və mağazaların daşıntılarının, habelə insan sümüklərinin 45 ədəd fotosəkli çəkilmişdir. Şəhərdən qaçmış şamaxılıların qoyub getdikləri daşınan əmlakin bir hissəsi talan edilmiş, digər hissəsi isə yandırılmışdır. Şamaxı şəhərinin müsəlman əhalisi tamamilə müflis edilmişdir. Vurulmuş maddi ziyanın miqdarı hesaba gəlmir.

Eyni aqibətə Şamaxı qəzasının 72 müsəlman kəndi və onların əhalisi düşçər olmuşdur. Şamaxiya hücum edərkən ermənilər və molokanlar birgə hərəkət edirdilər. Kəndlərə edilən basqınlarda gəldikdə isə, onlara ya ancaq molokanlar, ya ancaq ermənilər, ya da hər ikisi birlikdə hücum etmiş, bəzi hallarda isə bu basqınlarda yəhudilər də iştirak etmişlər. Bun-

dan əlavə, Şamaxıda olduğu kimi qəfil və xaincəsinə hücuma yalnız bir neçə kənd məruz qalmışdır; bir neçə kəndlərin əhalisi düşmənin yaxınlaşdığını görərkən qaçmaqla və uzaq məsafədən açılan atəş altında geri çəkilməklə xilas olmuşdur; qalan kəndlərin əhalisi isə ermənilər və ya molokanlar, yaxud hər ikisi birlikdə gələnə qədər əvvəlcədən kəndi tərk etmişdir.

Martin 18-də sübh çağında Şamaxıdan 3-4 verst aralı yerləşən Əngəxaran kəndi hücuma məruz qalmışdır. Əngəxaranın camaatı sahər erkən top atəşini eşitmış və onun harada atıldığını öyrənmək üçün evlərdən çıxdıqla görmüşlər ki, onların kəndi Şamaxı qəzasının molokanları tərəfindən mühasirəyə alınıb; səngərlərdə oturan molokanlar müsəlmanlar görünən kimi onlara atəş açırlar. Qarşıqliq yaranır. Molokanlar kəndə soxularaq kişiləri, qadınları və uşaqları öldürməyə başlayırlar. Yüzə qədər adamı öldürdükdən sonra, qalanlarını mühasirəyə alıb kənddən kənara çıxırlar, molokanların bir hissəsi isə əngəxaranlıların əmlakını və mal-qarasını oğurlamağa, kəndin ən yaxşı evlərini yandırmağa başlayır. Talan edilmiş əmlakı və mal-qaranı öz kəndlərinə göndərirlər. Qazmalar istisna olmaqla bütün kənd yandırılır. Məscidə də od vururlar. Əsir götürülmüş qadın və uşaqları müsəlman kəndi Məlhəmə aparıb orada saxlayırlar. 88 nəfər kişi isə molokan kəndi Cuxuryurda aparılır. Kəndə çatmamış molokanlar əsirləri bağlarda saxlayıb bir neçəsini öldürürərlər; özü də bu bədbəxtləri bir-birinin ardınca sıraya düzür, sonra onlara atəş açır və beləliklə, silahlarının gücünü yoxlayırlar. Qalan 76 nəfəri əsir kimi Mədrəsə erməni kəndinə göndərirlər. Yolda iki nəfəri də öldürürərlər və belə ki, Mədrəsə kəndinə ancaq 74 nəfər getirilir. Onlardan ikisi ermənilər tərəfindən müsəlmanlara hansı bir tapşırıqla çatdırmaq üçün Şamaxı şəhərinə göndərilərən qaçıb xilas olur. Qalanları əsirlilikdə qalırlar. Şamaxiya müsəlman qoşunları daxil olduqdan və ermənilər Mədrəsə kəndindən getdikdən sonra əngəxaranlı əsirlərin qohumları və həm-

kəndliləri onların taleyini öyrənmək üçün Mədrəsə kəndinə gələndə, kəndin arxasında onların hamisinin meyitlərini tapırlar. Meyitlər dəhşətli dərəcədə eybəcər hala salınmışdı: qulaqları və burunları, habelə əlləri və ayaqları kəsilmiş, bəzi meyitlərin sinəsində yanlıq izləri aşkar edilmişdir ki, bu da onların sağ ikən sinələri üzərində ocaq qalandığını sübut edir. Bundan başqa, çoxlu sayıda əngəxaranlı acliqdan, soyuqdan və xəstəlikdən ölmüşdür. Hazırda Əngəxaranın əhalisinin sayı yaridan da artıq azalmışdır. Qalan əhali başdan-başa xəstədir və hər gün bir neçə nəfər ölürlər. Əngəxaranlılara dəymış ziyanının miqdari çox böyükdür. Onlar tamamilə müflis olmuşlar.

27 kədin vəziyyətinin tədqiqatı göstərir ki, heç bir kənd Əngəxaran qədər dəhşətli talana məruz qalmamışdır, hərçənd onların çoxu, məs., Sündi, Çarhan, Təkla, Çobani-müsəlman və s. kimi kəndlər də elə o dərəcədə talan edilmişlər. Keştiməz, Bicov və Kəşad kəndlərində sakinlərin çoxu, o cümlədən əsir götürülmüş qadınların çoxu əsirlikdə zorlanmışdır. Bu qadınların çoxu çəkdikləri əzabə və mənəvi iztirablara dözməyərək ölmüşdür. Qəzanın bütün müsəlman əhalisi müflisləşmiş, dilənci köküne düşmüştür. Demək olar ki, hamısı xəstədir, hər gün böyük kəndlərdə 10-15 nəfər, kiçik kəndlərdə isə 4-6 nəfər ölürlər. Bunların

hamısı müsəlman kəndlərinin dağıdılması və talan edilməsi, eyni zamanda bir neçə ay ərzində dağlarda sərgərdan gəzmələrin nəticəsidir.


Bütün zərərçəkmiş müsəlmanların ifadələrindən aydın olur ki, ermənilər Şamaxı və Şamaxı qəzasının kəndlərini talan edərək, minlərlə müsəlman kişi, qadın və uşağı əzabla öldürməklə, bütün məscidləri və müqəddəs yerləri dağıtmakla müsəlmanlara qarşı qıṣas və düşmənçilik niyyəti ilə hərəkət etmiş və öz milli ideyalarını güdmüşlər; lakin ifadələrin ziddiyətliyi üzündən molokanları müsəlmanlara qarşı çıxış etməyə hansı niyyətlərin sövq etdiyini aydınlaşdırmaq mümkün olmamışdır. Zərərçəkənlərin bəzisi molokanların bolşevizm ideyalarını, digərləri öz xeyirlərini güddükərini, üçüncülər isə ermənilərin təsiri altında hərəkət etdiklərini və ermənilər tərəfindən aldadıldıqlarını demişlər; molokanların özləri isə, zərərçəkənin birinin dediyinə görə, ona həyasızcasına bildirmişdir ki, onlar daha güclünün tərəfində durmuşlar.

Şamaxı qəzasının talan edilmiş digər kəndlərinin tədqiqatı davam edir və onun nəticələri əlavə təqdim ediləcək.

Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə.Xasməmmədov (imza).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxiv, f. 277, siy. 2, iş 16, vər. 9-14. (Bundan sonra AR Pİİ SSA...)

1918


GÖYÇAY QƏZASI. KÜRDƏMİR




Aleksandroviç tərəfindən
şəkillərə əlavə edilmiş yazu:
III a cildinə əlavə.
Bakı quberniyası, Göyçay qazasının
Kürdəmir kəndində çəkilmiş
on səkkiz fotosakil.
Komissiyanın üzvü
Aleksandroviç (imza).



Kurdəmir qəsəbəsində məscid.



Süleyman Həsən oğlunun evi.



Mehdiyevin evi və qoca Mehdiyevin yanib kül olmuş sümüklerinin qalıqları.

N10.

Cepis I.-Koppgauß.

Dous Mexicela n' estan en el campo
- exapara Mexicela.

Homop. Dannf


new Russian language



Şeklin arxasında yazu:
N 10. I seriya. Kürdəmir.
Mehdiyevin evi və qoca Mehdiyevin
yanıb kül olmuş sümüklərinin qalıqları.
Fotoqraf: Daşkeviç (imza).
Komissiyanın üzvü: Mixaylov (imza).
Möhür: Azərbaycan Hökuməti.
Fövqaladə Təhəqiqat Komissiyası.



Panah Bakir oğlunun mehmanxanası.



Şaklin arkasında yazı:
N 5. I seriya. Kürdəmir.
Pənah Bakır oğlunun mehmanxanası.
Fotoqraf: Daşkeviç (imza).
24 sentyabr 1918-ci il. Kürdəmir.
Fövqələdə Təhqiqat Komissiyasının
üzvü: Mixaylov (imza).
Möhür: Azərbaycan Hökuməti.
Fövqələdə Təhqiqat Komissiyası.



Əhməd Məlikovun Barışdırıcı bölmənin binasının qarşısında evi.



Əliyevin motorlu dəyirmanı.



Əliyevin motorlu dəyirməni



Mehdiyevin evi. Bu evin həyatında oğlan uşağıının üzərinə kerosin tökülrək yandırılmışdır.




Manaf Mehdiyevin evi.



Mülkədar Nurməmmədbayovanın malikanəsi.




Əhməd Məlikovun evi.



Mülkədar Nurməmmədbəyovanın malikanəsi.



Göyçay qəzası, Kürdəmir nahiyyəsinin Çaylı kəndində Fərman Rüstəm oğlunun malikanası.



Ufa Cəlil oğlunun və Cavad Manaf oğlunun malikanələri.



Mağazalar sırası. Qədirovun 14 dükanı.

N.3.

Şəkil I. Kürdəmir.

Fotoşəhərən pəgəbi. 14 növbəti Kəndpolo.

Daşkeviç - İmza

24 sentyabr 1918-ci il Kürdəmir.
Azərbaycanın əməkdar üzvlərinin
Sənədnaməsi
Təhlükəsizlik Komissiyasının
Möhür



Şəkinin arxasında yazı:

N.3. I seriya. Kürdəmir.
Mağazalar sırası. Qədirovun 14 dükanı.
Fotoqraf: Daşkeviç (imza).
24 sentyabr 1918. Kürdəmir.
Fövqələdə Təhlükəsizlik Komissiyasının
üzvü: Mixaylov (imza).
Möhür: Azərbaycan Hökuməti.
Fövqələdə Təhlükəsizlik Komissiyası.



Erməni və tatar evləri (Avetisovun və Rüstəmovun). Birinciə toxunulmayıb, ikincişi yandırılıb.

N4. Cəpiş I. Kürdəmir


Armeniyanın və tatarların gələcə fəhlənəvən
Rüştəmovun Nəvəsi neftçisi, Kürdəmir - əsərçən
şəhər - Daşkəvç

24 Sentyabr 1918-ci il Kürdəmir.
Zəfər Aşurbəyliyənən Əzərbaycan
Şəhər İttihadının
İmzalı



Şəklin arxasında yazılı:

N 4. I seriya. Kürdəmir.
Erməni və tatar evləri (Avetisovun və
Rüştəmovun). Birinci toxunulmayıb,
ikinci yandırılıb.
Fotoqraf: Daşkəvç (imza).
24 sentyabr 1918. Kürdəmir.
Komissiyanın üzvü: Mixaylov (imza).
Möhür: Azərbaycan Hökuməti.
Fövqələdə Təhqiqt Komissiyası.



Sultan Məşadi Heydar oğlunun və Cavad Manaf oğlunun malikanaları.



Sultan bay Asaf bay oğlunun malikanası.

FÖVQƏLADƏ TƏHƏQİQAT KOMİSSİYASININ SƏDRİ
 Ə.XASMƏMMƏDOVUN ƏDLİYYƏ NAZİRİNƏ
 MƏRUZESİ

ПОСТАНОВЛЕНИЕ.

1918 года, Іюн 12 даг. Азербайджанската Чрезвычайная Особ-
 ственная Комиссия, рассмотрев настоещее дело о разгроме города
 Бемах и насильства, совершенных над мусульманским населени-
 ем этого города, и приимка во внимание, что данными пропаганден-
 ного, разграбления, изложенным в доказательство тому Члену
 Комиссии Новакиаго, кителю гор. Баку Степану Ладину, кит. г. Немз-
 хи Гавриилу Карагозланову, Аркадию Гавазданову, Михаилу Аргуманову,
 Карлесу Карагамову, Самеду Долиеву Петровскому /по имени-наиз-
 вестно/ Ильясову - синь офицеру /по имени-наизвестно/ Ованесу
 /армянину/ Якубову, Мартirosову /армянину/, Ефиму Мартirosову /алек-
 сандру Хачатурову, Михаилу Хачатурову, Азахверди Минасову, Трохирову
 /хетайчику/, ко фамилии-наизвестно/ Караданову /по имени-наиз-
 вестно - б.приисякни Немзхинского Казакчества/, Гильзанову
 /сыну Аркадию Гавазданову, по имени-наизвестно/ Ханланову /по имен-
 ии-наизвестно - б. Пристова/, Набиеву /по имени-наизвестно - б.
 офицера/, Владимира Долиева, Мамикона Долиева, Вадигана Мамике-
 лова, Николая /оружейный мастер, по фамилии-наизвестно/ Арутюна
 Хачатурова /хамонидзе/, Артаманову /б.учителю сел. Джодасын-русск.
 кителю сел. Матраси Герасиму Агриеву и Самеди Агриеву, кит. сел. Сагиану Гаспару /по фамилии-наизвестно/ Карадасхский кител
 Агамалову /по имени-наизвестно, инженеру/ по виноградарству/ достаточно изобличается в том, что вследствие побуждения, про-
 исходившего из злачных религиозной и пламенной из мусульманскому
 населению, действуя по предварительному соглашению между собой
 и совокупными силами, составили наиму из школьных тысяч че-
 ловек, вооруженных пушками, пулевыми, ружьями, револьверами и
 кинжалами, которые, поставив свою цель устремление мусульман-
 ского населения, похищение и уничтожение его имущества, 19 марта
 1918 года, на разость, напали на мусульманскую часть города Не-
 михи и промеже за течением нескольких дней / с усилма школько
 тицей кителей мусульман, - мужчин, женщин и детей, причинив
 ущерба эти сопровождались особенностями жестокостями, как то, от
 рузданием комечистей, ушиб, насосы, выкалыванием глаза, распира-
 руданием комечистей, ушиб, насосы, выкалыванием глаза, распира-

22 noyabr 1918

Bakı quberniyası, Göyçay qəzası Kürdəmir, Qarabucaq, Ərəb-
 Mehdi bəy və b. kəndlərin dağıdılmazı və bu kəndlərin müsəlman
 əhalisine qarşı törədilmiş zorakılıqlara dair iş üzrə.

Fövqəladə Təhəqiqat Komissiyasının apardığı istintaqla aşağıdakılardan
 müäyyən edilmişdir:

Kürdəmir kəndi Azərbaycan dəmir yolunun eyniadlı stansiyasının yanında
 yerləşir. Kənd ayrı-ayrı malikanələrdən ibarətdir və 16 min desyatın ərazini
 əhatə edir. Kənddə, əsasən müsəlmanlar yaşayırlar, az sayıda ermənilər də
 yaşayırı və onların burada öz daşınmaz əmlakları vardır. Göyçay qəzasının
 bir çox kəndlərinə olduğu kimi, bu kənd də 1918-ci ilin iyun ayında əsgər
 formasında olan erməni quldur dəstələri hücküm etmiş və malikanə, məğaza,
 ev və məscidlərə od vuraraq dağıtmışlar. Zərərəkmiş müsəlmanlar və digər
 şahidlər iddiə edirlər ki, ermənilərin müsəlmanlara qarşı harakəti milli xarakter
 daşıyır və bütün bunlar qisas və nifrat hissindən irəli gəlirdi. Müharibə
 başlananından ermənilər müsəlmanlara qarşı düşməncilik münasabatını
 bürüzə verirdilər: cəbhəyə yollanan erməni əsgərləri müsəlmanları incidir,
 təhqir edir və onlara hesablaşacaqlarını bildirirdilər; müsəlmanlar yollarda,
 qatar vaqonlarında da ermənilər tərəfdən təhqirlərə və söyüslərə məruz
 qalırlıdalar; ermənilər müsəlmanların bağ və akın sahələrinin suvarılması üçün
 su mənbələri kəsir və ümumiyyətla, onlara hər cür pisliklər edirdilər. Eyni
 zamanda, müsəlmanlar müşahidə edildiklər ki, ermənilər sürətlə silahlanmağa
 başlımlışlar və Kürdəmir kəndində yaşayan ermənilər özlərinin bütün daşınan
 əmlaklarını götürərək kənddən çıxıb getmişlər. Mart ayında artıq ermənilərin
 Bakı, Şamaxı şəhərlərində və Şamaxı qəzasında müsəlman əhalisine qarşı
 silahlı hückümə başlandı. İyulun əvvəllərində isə kürdəmirlilər xəbər alıdlar
 ki, bolşeviklər Kürdəmira hücküm edir. Hücküm edən qoşunun tərkibində
 ruslar, molokanlar və ermənilər var idi. Əhali arasında təşviş başlıdı; onlar
 əmlaklarını taleyin ixtiyarına buraxıb qaçmaqla xilas oldu, ancaq çoxları ya

qaçmağa macal tapmadı, ya da ümumiyyətlə qaçmağa imkanları yox idi. Bolşeviklər kəndə daxil olmağa başladılar. Ermanılar qabaqda gedirdilər və kəndə birinci soxuldular. Onlar müsəlmanları – kişi, qadın və uşaqları amansızlıqla qatla yetirməyə başladılar, həm də çoxlarına işgəncə verirdilər, misal üçün, bir oğlan uşağına əzab vermək üçün bir neçə süngü yaraları vurmuşdular; müsəlmanlara məxsus malikanələri, evləri, mağaza və dükənləri yandırır, ermənilərin isə daşınmaz əmlakına toxunmurduclar və bir dənə də olsun erməni evi, nə yandırılmış, nə də dağıdılmamışdır. Bolşeviklər Kürdəmir tam tutandan sonra ermanılar müsəlmanların əmlakını qarət edərək araba və furqonlarda daşımağa başladılar. Bağlıarda gizlənən müsəlmanları tutub öldürdülər. Rus bolşevikləri ermənilərin müsəlman əhalisini qırmaqla və onların əmlakını məhv etməklə öz millətçi məqsədlərini güddükllerinə əyani şəkildə əmin olduqla, bu zorakılıqlara qarşı etiraz etməye başladılar. Buna görə onlarla ermənilər arasında hətta silahlı toqquşma da oldu. Ən nəhayət, onlar erməniləri burada qoydular və bir çox müsəlmanları da özləri ilə apararaq Bakıya çıxıb getdiylər və bununla da onları xilas etdiylər. Nəticədə Kürdəmir kəndində 56 ev və dükən, 127 malikanə, iki məscid, Quranın təfsirinə dair zəngin kitabxanası olan yerli imamın mənzili yandırılmış, Quran isə parçaparça edilmiş, bəzi səhifələri insan nəcisinə bulanmış (hamiñ səhifələr maddi sübut qismında isə əlavə olunub), sayı müəyyən olunmamış çoxlu sakın qatla yetirilmiş; yandırılmamış malikanələr dağıdılmış və qarət olunmuşdur. Maddi zərərin miqdarı çox böyükdür və onu dəqiq hesablamaq indi mümkün deyildir.

Göyçay qəzasında Kürdəmir kəndindən başqa, Cəngi (Çayı), Qaravəlli, Qarabucaq, Mustafali, Xəlil Qasımbəy, Ərəb-Mehdibəyli kəndlərinin, Sadalı kəndində Sultanovun malikanasının dağıdılması haqqında təhqiqat aparılmışdır. Bu kəndlər də ermanılar tərəfindən, Kürdəmir kəndi kimi eyni məqsədlə talan edilib. Bütün bu kəndlərdə daşınan əmlak qarət olunub,

mal-qara aparılıb, daşınmaz əmlak yandırılıb, sakinlər isə qatla yetirilib.

Cəngi kəndində 5 malikanə yandırılıb, bütün daşınan əmlak talan edilib, evlər dağıdılıb, 20 nəfər öldürülüb. Ölümdeñ qabaq onlara işgəncələr verilib: burun və qulaqları kəsilib, kəllələri dağıdılıb. Mülkədar Suriyyə xanım Nurməmmədbəyovanın malikanası və Cəngi kəndinin Qara Saqqallı poçt stansiyasının ona məxsus olan tikililəri də dağıdılıb və yandırılıb.

Qaravəlli kəndi bir evdən və 30 qamış yaşayış ocağından ibarət idi. Bütün bu tikililər yandırılıb. Sakinlərdən iki kişi öldürülüb.

Qarabucaq kəndində bütün ev və tikililər - cəmi 121 malikanə yandırılıb. 7 nəfər öldürülüb, daşınan əmlak qarət olunub:

Mustafali kəndində 6 malikanə yandırılıb, qalanı talan edilib, daşınan əmlak qarət olunub.

Xəlil-Qasımbəy kəndində 9 malikanə yandırılıb, qalanı dağıdılıb, 7 nəfər qatla yetirilib, daşınan əmlak qarət olunub.

Ərəb-Mehdibəy kəndində 84 malikanə yandırılıb və dağıdılıb, 83 nəfər, o cümlədən 78 kişi, 4 qadın və bir oğlan uşağı qatla yetirilib: daşınan əmlak qarət olunub. Həmçinin kənddə Sultanov bəyin malikanası yandırılıb və daşınan əmlakı talan edilib.

Sadalı kəndində 33 malikanə yandırılıb və dağıdılıb, daşınan əmlak talan edilib.

Dağıdılmış kəndlərdə xarakterik dağıntıların şəkilləri çəkilib. Şəkillərin sayı 19-dur:


Göyçay qəzasının digər kəndlərinin talan edilməsi haqqda təhqiqatlar davam edir və onun nəticələri barədə məruzə əlavə təqdim olunacaqdır.

Fövqələdə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivisi, f. 277, siy. 2, iş. 16, vər. 1-2.

1918

CAVAD QƏZASI



1918-ci ilin noyabr ayindan
Bakı quberniyasının ərazisində
müsəlman qadınlar Sürəyyə Maşadi Dadaş qızı təsvir olunub.
Təsviri A. Novatski imzalayıb. Sürəyyə Maşadi Dadaş qızı
müsəlman qadın.
Bakı quberniyası Həkimiyyəti



Şəkinin arxasında yazı:

Şəkildə Bakı quberniyası Cavad qəzası Xocalı kənd sakini – ermanılar tərəfindən şikəst
edilmiş müsəlman qadını Sürəyyə Maşadi Dadaş qızı təsvir olunub.
Komissiyanın üzvü: A.Novatski (imza)
Möhür: Azərbaycan Hökuməti. Fövqələdə Təhqiqat Komissiyası.

13

и 213.

, мой
аса
секени
х из
ольни
ноги, мно
жес
тво
дел.
нимза, З-
таки,
их. Кун-
а, Ара-
Кир-
гиз
зин
рови
зел.
ма и
день
руб.
о зем

Протокол о допросе

1918 года декабря 4-го дня.

Сел. Бештали.

Ханкендского Окружества.

Члены Чрезвычайной Следственной Комиссии при Генерал-Губернаторстве Новозеландской державы изъявили намерение допросить в качестве потерпевшей со следованием от Уст. Уг. Усл., которая по- казала:

S

Зовут меня Сурэйя Нежада И-
даян кызы; 16 лет, жена села
Ходжалы, Дагестанского уезда, не-
грамотна.

Когда большевики армяне напали на наше селение Ходжалы, я с трудными ребёнками, двоцвом, и с двумя братьями, мальчиками, Аб-
дасом Абшет, 9 л., и Абд-Семедом отцы, 6 л., моя односельчанка:
Димана Аллахверди кызы, Тува Нежада Имамат кызы, Конча Ибадулла
кызы с трудным ребёнком, мальчиком, и односельцем Ага Енки Иса-
дула отца бывшим за спину и спрятавшим в пригородах. Армяне из
числа вооруженных людей напали на нас. Они хо-
тели сдать красивых из нас изнасиловать. Ага Енки Ибадулла отец
запретировал. Тогда армяне разорвались и пронзили ее наст таки,
как мы стояли кучей, несколько залпов из ружей. Вся им упали
на землю. Армяне убежали. Я осталась одна, будучи однако ранена в
левое плечо, правую руку и правую ногу. Этими также были мои братья
и мой ребёнок. Остались мы мертвые много страдала. Вскоре эти
же армяне вернулись к пригородам с собой четырех мусульман,
односельчанок моих, которых тоже не расстреляли. Я просила и учи-
ла армян пристрелять меня. Они отказались, сказав, что оставля-
тесь сами, чтобы мои увидели мои братья, мусульмане. Увидев, что
мои ребёнок и мой братья живы и невредимы, они зарыгали над моим
изделием на моей груди и так же остались мои. Добавляю, что оставшие
живы после выстрелов и ранены односельчанки Кончи, но армяне все
разбили в его. Меня нашли мусульмане из сел. Бештали призываю на

это селение. Они также предали земле трупы убитых. Я никакого
знам языком различных языков и убийствах называемых имена знаю.
Это оба ми распространяли слух, что у меня отрызали оба груди
но это неизвестно, грудь у меня не отрызаны. Я была замужем за За-
киром Ибадулла отчи. Он посл проконсул в изорудомахи и
также горевал, что заболел и умер. Я в настоящее время живу
в сел. Бештали на попечениях чужих людей, потому, что брат ми
не хочет коригити меня. У меня нет никаких средств. Я также
са, что не могу работать и вынуждена лежать в постеле. Всегда
заявляю что я не могу жить. Члены. Неграмотны. Переводчик / подпись нариши.

Член Комиссии А. Новацик.

*Вторая: Генеральный
Миссия Генерал-Губернаторства*

Dindirma protokolu

1918-ci il. 4 dekabr, Yaxşıkand cəmiyyətinin Beşaltı kəndi.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosesual Macallarının 307/443-cü maddələrinə uyğun olaraq zərərəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Sürəyya Məşadi Dadaş qızı, 18 yaş, Cavad qəzasının Xocalı kəndinin sakini, savadsız.

Erməni bolşeviklərin bizim kəndə basqını zamanı, mən südəmər körpə qızımla, iki ayaşlı qardaşlarım – 9 yaşı Abbas Əli və 6 yaşı Abu Səmədlə, həmkəndlilərim Ənnanə Allahverdi qızı, Töhvə Məşadi Mikayıł qızı, Qönçə İbadulla qızı südəmər oğlu ilə və həmkəndlərimiz Ağakıși İbadulla oğlu çöllərə qaçaraq orada təpalıklarda gizləndik. 8 nəfərdən ibarət erməni atlıları bizi taparaq əhatəyə aldılar. Onlar aramızda gözəl olanları zorlamaq istədilər. Ağakıși İbadulla oğlu etiraz etdi. Ermənilər qəzəbləndilər və bizim dəstəmizin üzərinə silahlardan bir neçə dəfə atəş açdırılar. Biz hamımız yerə yixildi. Ermənilər çıxb getdilər. Mən sol çıynımdan, sağ əlimdən və sağayağımdan yaralansam da, sağ qaldım. Mənim qardaşlarım və körpəm də sağ idilər. Qalanları ölmüşdü. Mən çox əziyyət çəkirdim. Tezliliklə həmin ermənilər yenidən geri qayıtdılar və özləri ilə gətirdikləri dörd nəfər müsəlmanı elə oradaca güllələdilər. Mən ermənilərlərə yalvarır və xahiş edirdim ki, məni güllələsinlər. Onlar razılaşmadılar və dedilər ki, məni ona görə

sağ qoyurlar ki, müsəlman qardaşlarım məni görsünlər. Mənim körpəmin və qardaşlarımın sağ və salamat olduğunu görəndə onları mənim sinəmin üstündəcə doğradılar və məni bu vəziyyətdə qoyub getdilər. Əlavə edirəm ki, həmkəndlərim Qönçənin körpəsi də atəşlərdən sonra sağ qalmışdı, lakin ermənilər onu da doğradılar. Məni Beşaltı kəndindən olan müsəlmanlar tapdilar və öz kəndlərinə gətirdilər. Öldürünlərin meyitlərini də onlar torpağa tapşırdılar.

Məni yaralayan və adlarını çəkdiyim şəxsləri öldürüren ermənlərdən heç kimini tanımiram. Mənim haqqımda şaiyə yayılmışdır ki, guya mənim hər iki döşümü kəşmişlər. Bu, doğru deyildir, mənim döşlərimi kəsməyiblər. Mən Xankıși İbadulla oğlunun arvadı idim. O, bu hadisəyə və mənim şikəst edildiyimə görə o qədər dərd çəkirdi ki, axırdı xəstələndi və öldü. Mən hazırda Beşaltı kəndində, kənar adamların öhdəsində qalmışam. Çünkü ərimin qardaşı məni yedirtmək istəmir. Mənim heç bir vəsaitim yoxdur, mən o qədər zəifəm ki, işləyə bilmirəm və yataqda uzanmağa məcburam. Əlavə etməyə başqa sözüm yoxdur. Oxundu. Savadsızam.

Tərcümə etdi: imza (oxunmur).

Komissiyanın üzvü Novatski.

Əslil ilə düzəndir. Komissiyanın üzvü: Aleksandroviç (imza)

AR RA, fond 1061, siy.2, iş 1, vərəq 3.

17

Судебно-Медицинского Освидетельствования 1918 года декабря 4 дня сего. Бентали, Джаладского узда. Член Тревожной Особенной Комиссии Новакий, чрезвычайного лекаря врача Г. Терещенко, при попытках старания Яхнинского Общества Кубат-Дадаш отца и Эббеке Хамидбабаев, следственном врачом сел. Ходжали, Джаладского узда. Суреба Немзди. Дадаш изменил на предмет установления причиненных ей повреждений, при чем оказалось: Свидетельствуемой не младше 18 лет, тело склонено складено, малокровна, пульс и температура нормальны. 1/ Видят язвы, правая рука имеется культа, не покрывающая кожей на протяжении 2 квадратных сантиметров, из остального правого верхнего кончика нормальная. 2/ У головы левой плечевой kosti спереди лежит рубец круглой формы, в диаметре 3/4 сант., подвижный, слегка отогнутый, покрытый язвами. 3/ У нижнего угла левой лопатки имеются язвы, левый рубец, длиной в 3/4 верши, шириной 1/2 верши. Ниже от центра рубца на 1/2 сант., имеется язва круглой формы в диаметре 1 сант., и 4/ Виде правой надплечевой чешке имеется мягкий пигментированный рубец длиной в 1/2 верши шириной 1 вершока, подвижный во всяком виде. Других повреждений нет. Джаладский Уездный Врач Терещенко. Помимо / подпись пера разборчивая/. М.п.

Член Комиссии: А.Новакий.

Миңник. Мурза: Член Комиссии А.Новакий.

Повреждение описанное под № 1 могло быть нанесено и пушкой и кинжалом, - самая же культа есть последствие операции; время наименьших ранений предположительно несть мѣсяца, а по своему характеру повреждение должно быть отнесен из разряда тяжких ушибов; рана описанная под № 2 нанесена пушкой из выстрела среднего калибра и есть входное отверстие пушки; рана описанная под № 3 есть входное отверстие пушки; так как пушка костяк-незадымка, подвижность левой верхней конечности вполне сохранилась, то раны описаные

под № № 2 и 3, относятся из разряда легких ран. Повреждение самое под № 4 могло быть нанесено пушкой на близкому расстоянии при усвоении оного мягких частей, и твердых тканых ткань, а ввиду полной подвижности правого коленного сустава рана относится из разряда легких ран; все раны нанесены приближительно неиста и неизвестному наездцу. Джаладский Уездный Врач Терещенко.

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

Мурза: Член Комиссии
А.Новакий

**MƏHKƏMƏ-TİBBİ MÜAYİNƏNİN
PROTOKOLU**

4 dekabr 1918-ci il, Cavad qəzası Beşṭalı kəndi.

Mən, Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski Cavad qəzasının həkimi Terletski, şahidlər, Yaxşıkənd icmasının starşinası Qubad Dadaş oğlunun və Əyyub bəy Xanbudaqovun iştirakı ilə Cavad qəzası Xocalı kənd sakini Sürəyya Dadaş qızını ona yetirilmiş xəsarətlərin dərəcəsini təyin etmək məqsədilə müayinə edərək aşağıdakılardı aşkar etdim:

Müayinə olunan şəxsə 18 yaş vermek olar. Bədən quruluşu zəif və solğundur, nəbzi və hərəkəti norma daxilindədir. 1) Sağ əlin yerində 2 kv. sm sahədə dəri ilə örtülməmiş güdül var, başqa göstəricilərə görə yuxarı sağ ətraf normaldır. 2) Sol çiçin sümüyünün başlığında qabaq tərafdan $\frac{3}{4}$ diametr ölçüdə hərəkətli, piqmentləşmiş dairəvi çapıq var. 3) Sol kürak sümüyünün aşağı küncündə uzunluğu $\frac{3}{4}$ və eni $\frac{1}{2}$ verşok olan yumşaq, dəri çapıqı var; çapıqın mərkəzindən $\frac{1}{2}$ sm aşağı 1 sm diametr ölçüsündə dairəvi, dərtlənmiş çapıq müşahidə olunur və 4) Sağ dizüstü qapaqdan yuxarıda uzunluğu $\frac{1}{2}$ və eni 1 verşok olan, yumşaq, piqmentləşmiş və hərəkətli çapıq var. Başqa zədələr yoxdur.

Qəza həkimi Terletski.

Şahidlər.

M.y.

Komissiya üzvü: A.Novatski.

Doğrudur: Komissiya üzvü Aleksandroviç.

Ray

Nº 1 altında təsvir olunmuş xəsarət həm güllə, həm də xəncərlə yetirilə bilərdi, güdül isə əməliyyatın nəticəsidir; zədələnmə təxminən altı ay əvvəl baş verib, ağır dərəcəli zədələrə aid edilməlidir; Nº 2 altında təsvir olunmuş yara ortakalibrli tūfəngdən açılıb və güllənin çıxış dəliyi aşkar olunub; Nº 3 altında təsvir olunmuş yara güllənin çıxış dəliyidir; güllə sümüyü toxunmadığından sol yuxarı ətraf hərəkətlidir, Nº 2 və Nº 3 altında təsvir olunmuş yaralar yüngül dərəcəli yaralara aiddir. Nº 4 altında təsvir olunmuş xəsarət yumşaq hissələrin yanması şərti ilə yaxın məsafədən açılmış güllə ilə və ya sərt küt alət ilə yetirilə bilərdi, lakin sağ diz oynağının tam hərəkəti olduğunu nəzərə alaraq yüngül dərəcəli yaralara aid edilir. Bütün xəsarətlər təxminən altı ay əvvəl yetirilib.

Cavad qəza həkimi Terletski.

Doğrudur: Komissiya üzvü Aleksandroviç.

İşin 21 a vərəqinə bax.

Komissiya üzvü: A.Kluge.

İşin 21 a vərəqi.

İY cildə əlavə,

Komissiya üzvü Aleksandroviç.

4 dekabr 1918-ci il tarixli məhkəmə-tibbi müayinənin protokoluna aid olan bir şəkil. (işin vərəqi 17)

Azərbaycan Respublikasının Dövlət Arxivisi, f. 1061, siy. 2, iş. 1, v. 17

**FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ SƏDRİNİN
ƏDLİYYƏ NAZRİNƏ
MƏRUZƏSİ**

**Bakı quberniyası Cavad qəzasının müsəlman kəndlərinin talan
edilməsi və həmin kəndlərin müsəlman əhalisine qarşı törədilmiş
zorakılıqlar haqqında iş üzrə**

Fövqəlada Təhqiqat Komissiyasının apardığı istintaqla aşağıdakılardan müəyyən edilmişdir:

1918-ci ilin mart ayında Cavad qəzasının onlarla müsəlman kəndi eynilə qonşu Şamaxı qəzasının bütün müsəlman kəndlərinin aqibəti ilə üzləşmişdir. Ermənilər Cavad qəzasının müsəlman kəndlərinə bolşevik bayrağı altında hücum edərək, onları talamış və yandırılmış, sakinlərini isə qətlə yetirmişlər. Ən birincilər sırasında Ərəb-Şahverdi (Zubovka) və Xilə-Mirzəlikənd kəndləri talanlara məruz qalmış, bu kəndlərin sakinləri isə amansızlıqla öldürülmüşlər. Onlar hücumu gözləmədikləri üçün qəfildən yaxalanmışlar. Ermənilər Ərəb-Şahverdi kəndinə top və pulemyotlarla yaxınlaşmış və onu atəşə tutmağa başlamışlar. Sakinlər özlərini itirərək hərə bir tarəfə qaçmışdır. Çoxları bərəyə çatmağa müvəffəq olmuş və çayın o biri sahilinə keçərək canlarını qurtara bilmişdir. 37 kişi, qadın və uşaq Kür çayının yarğanında gizlənmiş və təxminən eyni sayıda sakin də kənddə qalmışdı. Ermənilər bir nəfərə belə rəhm etmədən hamını qətlə yetirmiş və bu zaman bir çoxlarına ağır işgəncələr vermişlər. Məs., qoca

Pənah kişini tika-tika doğramış, Şirvan adlı yaşılı qadının əvvəlcə allarını bədənindən ayırmış, sonra isə qətlə yetirmişlər. Mal-qarani və daşınan əmlakı qarət edərək onlar kəndi zəbt etmişlər və türklər galənə kimi orada qalmışlar. Kəndi tərk edərkən ermənilər ona od vurmuşlar. Nəticədə 44 ev yanmış, qalanı dağdırılmış, qapı-pəncərlər sindirilmişdir. Məscid də dağdırılmışdır. Məscidin tikilmə tarixini göstərən məmrər lövhə qırılmış, divardan asılan Məkkə və Mədinənin şəkilləri qopardılmışdır, Quran və digər müqəddəs kitablar yoxa çıxmışdır.

Xilə-Mirzəlikənd də eyni aqibətlə üzləşib. Kənddə qalan 18 sakin ağ bayraq qaldırıqlarına baxmayaq gülələnmiş, cəsədləri isə yandırılmışdır. Ümumilikdə 28 nəfər, o cümlədən 17 kişi, 7 qadın və 4 oğlan uşağı qətlə yetirilib. Bütün daşınan əmlak talan edilib və 22 ev yandırılıb.

Adı çəkilən kəndlərdən başqa ayrı-ayrı vaxtlarda Bəkildili, Yaxşıkənd, Xocalı, Uzunbabalı, Seyidlər, Tamojnya, Aşağı-Sorra, Xırmandalı, Ərəb-Qardaşbəyli, Qaralı-Qazvinli, Pirabba, Qara İmamlı və bir çox digər kəndlər talan edilmiş və yandırılmışdır. Hər yerdə olduğu kimi, bütün bu kəndlərdə

də talanlar və yanğınlar işgəncələr və qətlər ilə müşayiət olunmuşdur. Xocalı kəndində baş verən belə bir hadisəni qeyd etmək lazımdır. Ermənilər kəndə basqın etdikləri zaman bir neçə nəfər - Sürəyya Məşədi Dadaş qızı, südəmər körpə qızı, iki ayaşlı qardaşları - 9 yaşlı Abbas Əli və 6 yaşlı Abi Səmad və həmkəndliləri Ənnana Allahverdi qızı, Məşədi Tuba Mikayıł qızı, Qönçə İbadulla qızı südəmər oğlu ilə və Ağakışi İbadulla oğlu, çöllərə qaçaraq orada təpəliklərdə gizlənmişlər. 8 nəfər erməni onları tapmış və qadınları zorlamaq istəmişlər. Ağakışi buna etiraz etmiş və ermənilər onlara bir neçə yaylım atəsi açmışlar. Hamı yerə yixilmişdir. Ermənilər çıxıb getmişlər. Sol çıynindən, sağ qolundan və sağ ayağından yaralanan Sürəyya, onun körpəsi və qardaşları, eləcə də Qönçənin uşağı sağ qalmış, qalanları isə ölmüşlər. Bir müddət keçidkdən sonra həmin ermənilər bu yerə qayıtmış və özləri ilə gətirdikləri dörd müsəlmanı elə oradaca güllələmisişlər. Sürəyya ermənilərə yalvararaq onu öldürməyi xahiş etmişdir, lakin onlar cavab vermişlər ki, müsəlman qardaşlarının onu bu vəziyyətdə görməsi üçün onu sağ qoyurlar. Bunlar azmiş kimi, onun

qucağında olan körpəni, iki qardasını və Qönçənin uşağıını vəhşicəsinə doğramışlar. Qadın şikəst edilmişdir: onun sağ əlinin yerində gündül qalıb. Bədbəxt qadının şəkli çəkilib və şəkil işə əlavə olunub.

Aşağı-Sorra kədinin bir neçə sakini öldürülüb, o cümlədən iki nəfər diri-diriyandırılıb.

Bu il, dekabrın 7-dən Cavad qəzasının bir çox müsəlman kəndləri, məs., Yuxarı və Aşağı Xırmandalı, Qarğıkənd, Çuralı, Günlü, Təklə, Alankənd, Ammanıkənd, Ağəlikənd, Dəyrüş, Zəbanni, Dələli, Alar, Ocaqlı, Bazayram, Babaxanlı, Bədirli və s., bolşevik ermənilərin və xoxolların tam hakimiyəti altındadır. Onlar ətrafda öz keşikçilərini qoyaraq heç kimi bu kəndlərə girməyə və çıxmaga qoyurlar. Bütün bu kəndlərin aqibəti məlum deyil, lakin bir çox şahidlərin ifadələrindən görünür ki, kəndlərin müsəlman əhalisi ilə qul kimi davranırlar.

Fövqəladə Təhqiqat Komissiyasının sədri: imza. Ə.Xasməmmədov
Doğrulur: Komissiya üzvü: Aleksandroviç.

ГА АР, ф. 1061, описание 2, д. 1, лл. 1-2.



ISBN: 978-9952-483-26-0

© Solmaz Rüstəmova-Tohidi.
© Heydər Əliyev Mərkəzi.

N- 71

1918. AZƏRBAYCAN QIRGINLARI
ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ



9 789952 483260